

## 2302\_Az\_Y2017\_Yekun imtahan testinin sualları

### Fənn : 2302 Bazar infrastruktururu

1 Bazar infrastrukturu anlayışı özündə ..... elementi birləşdirir

- beş
- üç
- iki
- çoxlu
- dörd

2 Hər bir iqtisadi model infrastrukturun xüsusi modelinə .....

- cavab verir
- qismən uyğun gəlir
- cavab vermir
- uyğun gəlir
- bəzən uyğun gəlir

3 İstehsal infrastrukturu informasiyanı .....

- mümkün deyil
- qəbul edir
- qəbul etmir
- ötürür
- bəzən qəbul edir

4 İstehsal infrastrukturu enerjini .....

- qəbul edir
- qismən ötürür
- ötürmür
- ötürür
- bəzən ötürür

5 Funksional baxımdan istehsal infrastrukturu .....

- satışı əks etdirir
- real prosesi özündə əks etdirmir
- mal yeridilişi prosesini özündə əks etdirir
- mal yeridilişində real prosesi özündə əks etdirir
- mal yeridilişinin ayrı-ayrı anlarını özündə əks etdirir

6 İnfrastrukturla onun xidmət obyektinə səbəb-nəticə əlaqələri .....

- xidmət obyektidir
- bəzən ola bilər
- mümkündür
- həmişə mümkündür
- xidmət obyektidir deyil

7 İnfrastrukturda xidmət obyektinə institusional fəaliyyət .....

- aid deyil
- istehsal fəaliyyətidir
- sosial fəaliyyət deyil
- aiddir

qeyri-istehsal fəaliyyətidir

8 İnfrastruktura xidmət obyektinə sosial fəaliyyət .....

qeyri-istehsal fəaliyyətidir

sosial fəaliyyət deyil

aid deyil

aiddir

istehsal fəaliyyətidir

9 İnfrastruktura xidmət obyektləri istehsal fəaliyyətinə .....

bazar obyektidir

sosial sahədir

istehsal fəaliyyəti deyil

istehsal fəaliyyətidir

qeyri-sosial sahədir

10 İnfrastruktur öz-özlüyündə xidmət obyektı olmadan .....

xidmət prosesini sürətləndirir

xidmət obyektı ola bilər

xidmət obyektinə təsir edir

xidmət obyektı ola bilməz

xidmət obyektinə təsir etmir

11 İnfrastruktura xidmət əlamətləri onun gəlirlilik baxımından .....

prosesi sürətləndirir

xidmətə təsir edir

gəlirin yaradılması mümkün deyil

gəlir yaradır

xidmətə təsir etmir

12 Xidmət yerinə yetirilən momentdə .....

istehlak olunmur

sərf olunur

bəzən istehlak olunur

müəyyən olunmur

istehlak olunur

13 Xidmətlərin xüsusiyyəti ondan ibarətdir ki, o yığıma .....

imkan yaradır

yığım yaradır

yığıma imkan verir

yığım yaradılmasına imkan vermir

yığımı sürətləndirir

14 Xidmətlərin digər xüsusiyyəti ..... istiqamətləndir

əşyalara

yuxarıya

müəyyən tələblərin ödənilməsinə

müəyyən insanların tələblərinin ödənilməsinə

aşağıya

15 Xidmətin digər xüsusiyyəti .....

- üfüqi istiqamətlənir
- yuxarı istiqamətlənir
- əşyalara istiqamətlənmişdir
- əşyalara istiqamətlənir
- aşağı istiqamətlənir

16 Xidmət istehsal prosesində faydalı effekt .....

- istehlaka təsir edir
- effekt yaradılmasına imkan vermir
- effekt yaratmır
- faydalı effekt yaradır
- istehlaka təsir etmir

17 Xidmətlər əşya formasında istehlak dəyərini .....

- istehlaka təsir edir
- tamamilə yaradır
- istehlak dəyəri yaradır
- istehlak dəyəri yaratmır
- istehlaka təsir etmir

18 Xidmət natural formada istehlak dəyərini .....

- istehlaka təsir edir
- istehlak dəyəri yaratmır
- istehlak dəyəri yaradır
- tamamilə yaradır
- istehlaka təsir etmir

19 Xidmətlərin xüsusiyyəti insanların normal həyatı üçün şəraiti .....

- normal şəraitə təsiri məhduddur
- normal şərait yaradır
- normal şəraiti dəyişmişdir
- normal şəraiti dəyişir
- təsir etmir

20 Xidmətlərin xüsusiyyəti istehsal prosesinin həyata keçirilməsi üçün şəraiti.

- birbaşa təsir edir
- istehsal şəraitini dəyişir
- istehsal prosesini dəyişmişdir
- istehsal prosesini dəyişir
- istehsalı dəyişir

21 Xidmətlərin xüsusiyyəti əşyaların təbiətini .....

- birbaşa dəyişir
- tamamilə dəyişir
- dəyişir
- dəyişmişdir
- qismən dəyişir

22 İctimai «yardımçı kapital»ın artırılması gəlirin az miqdarda artırılmasına .....

- ziddiyətli fikir yaradır
- bəzən imkan vermir
- imkan vermir

- imkan verir
- bəzən imkan verir

23 ..... qeyd etmişdir ki, dövlət infrastrukturda investisiyalara şüurlu surətdə gedir

- F.Kotler
- Robertson
- X.Zinger
- P.Samuelson
- Xammer

24 ..... «birbaşa məhsuldar kapitala» və «əlavə kapitala» ayırır

- F.Kotler
- Robertson
- P.Samuelson
- X.Zinger
- Xammer

25 P.Rozenşteyn-Rodan infrastruktura iqtisadiyyatın «baza» sahəsinin və eyni zamanda ..... aid edir

- rabitəni
- kimya sənayesini
- yüngül sənayeni
- kənd təsərrüfatını
- idman sahəsini

26 P.Rozenşteyn-Rodan infrastruktura iqtisadiyyatın «baza» sahəsinin və eyni zamanda ..... aid edir

- idman sahəsini
- yüngül sənayeni
- kənd təsərrüfatını
- nəqliyyatı
- kimya sənayesini

27 P.Rozenşteyn-Rodan infrastruktura iqtisadiyyatın «baza» sahəsinin və eyni zamanda ..... aid edir

- idman sahəsini
- yüngül sənayeni
- kənd təsərrüfatını
- energetikanı
- kimya sənayesini

28 İnfrastruktur müəyyən əmək prosesini əks etdirir və .....

- dividendin azalmasına səbəb olur
- gəlirlərin artırılması hesabına dəyəri artırır
- bu sahəyə qoyulan kapitalın dəyərini artırır
- bu sahəyə qoyulan kapitalın dəyərini artırır
- dividendin alınmasını təmin edir

29 İnfrastruktur .....

- müəyyən prosesi əks etdirir
- əmək prosesinin ayrılmaz hissəsini əks etdirir
- müəyyən prosesi əks etdirmir
- əmək prosesinin müəyyən hissəsini əks etdirir
- bəzən əmək prosesini əks etdirir

30 Öz təbiətinə görə infrastruktur .....

- çoxmənalıdır
- hərdən birmənalıdır
- iki tərəfli olmayandır
- iki mənalıdır
- bir mənalıdır

31 İqtisadiyyatın baza sahəsidir

- kənd təsərrüfatı
- energetika, nəqliyyat
- nəqliyyat, rabitə
- energetika, nəqliyyat, rabitə
- energetika, rabitə

32 İnfrastruktur müəyyən ərazidə ..... fasiləsizliyini təmin edir

- informasiyaların
- insanların
- nəqliyyatın
- yük axınlarının
- enerjinin

33 İnfrastruktur mühəndis-texniki işlərin məcmusunun ..... kimi baxılır

- davamı
- tapşırığı
- qərarı
- qurğusu
- əsası

34 İnfrastruktur ..... baxılır

- struktur kimi
- vahid kompleks kimi
- ümumi istifadədə olmayan sahə kompleksi kimi
- ümumi istifadədə olan sahə kompleksi kimi
- sahə kompleksi kimi

35 İnfrastrukturun yaranması əlaqədardır .....

- sənaye ilə
- maşınqayırma ilə
- kənd təsərrüfatı ilə
- hərbi sahə ilə
- enerji kompleksi ilə

36 İnfrastrukturun yaranması ..... aiddir

- sənayeyə
- maşınqayırma
- kənd təsərrüfatına
- tikintiyə
- enerji kompleksinə

37 İnfrastrukturun öz mənşəyinə görə ..... izahı vardır

- yeddi variant

- beş variantda
- iki variantda
- bir neçə variantda
- üç variantda

38 Xarici-iqtisadi infrastruktur müəyyən edilir:

- çeşid uçotuna görə
- subyektlərə görə
- doyurulma səviyyəsinə görə
- funksional əlamətlərinə görə
- obyektlərə görə

39 İqtisadi-hüquqi infrastruktur müəyyən edilir:

- subyektlərə görə
- obyektlərə görə
- çeşid uçotuna görə
- funksional əlamətlərinə görə
- doyurulma səviyyəsinə görə

40 Maliyyə-kredit infrastrukturunu müəyyən edilir:

- doyurulma səviyyəsinə görə
- çeşid uçotuna görə
- obyektlərə görə
- funksional əlamətlərinə görə
- subyektlərə görə

41 Mal-vasitəçi infrastruktur müəyyən edilir:

- subyektlərə görə
- çeşid uçotuna görə
- doyurulma səviyyəsinə görə
- funksional əlamətlərinə görə
- obyektlərə görə

42 Funksional baxımdan fərqləndirilir:

- xarici-iqtisadi infrastruktur
- maliyyə-kredit infrastrukturunu
- mal-vasitəçi infrastrukturunu
- bütün cavablar doğrudur
- hüquqi-iqtisadi infrastruktur

43 Vasitəçilər bazarı xarakterizə edir .....

- bazar tutumunu
- doyurulma səviyyəsini
- bazar mübadiləsinin təşkilini
- ictimai əmək bölgüsündə olan fərqlə
- subyektlər üzrə fərqi

44 Dövlət müəssisələri bazarı xarakterizə edir .....

- doyurulma səviyyəsini
- bazar tutumunu
- ictimai əmək bölgüsündə olan fərqlə
- subyektlər üzrə fərqi

- bazar mübadiləsinin təşkilini

45 Satıcı bazarı xarakterizə edir .....

- bazar mübadiləsinin təşkilini  
 doydurulma səviyyəsini  
 bazar tutumunu  
 subyektlər üzrə fərqi  
 ictimai əmək bölgüsündə olan fərqlə

46 Alıcı bazarı xarakterizə edir .....

- bazar tutumunu  
 doydurulma səviyyəsini  
 bazar mübadiləsinin təşkilini  
 subyektlər üzrə fərqi  
 ictimai əmək bölgüsündə olan fərqlə

47 Dünya bazarları xarakterizə edir .....

- doydurulma səviyyəsini  
 obyektlərlə  
 bazar mübadiləsinin təşkilini  
 ictimai əmək bölgüsündə olan fərqlə  
 subyektlərlə

48 Milli bazarlar xarakterizə edir .....

- obyektlərlə  
 doydurulma səviyyəsini  
 bazar mübadiləsinin təşkilini  
 ictimai əmək bölgüsündə olan fərqlə  
 subyektlərlə

49 Regional bazarlar xarakterizə edir .....

- bazar mübadiləsinin təşkilini  
 doydurulma səviyyəsini  
 obyektləri  
 ictimai əmək bölgüsündə olan fərqi  
 subyektlərlə

50 Yerli bazarlar xarakterizə edir .....

- subyektlərlə  
 doydurulma səviyyəsini  
 bazar mübadiləsinin təşkilini  
 ictimai əmək bölgüsündə olan fərqlə  
 obyektlərlə

51 Yerli bazarlar xarakterizə edir .....

- obyektlərlə  
 doydurulma səviyyəsini  
 bazar mübadiləsinin təşkilini  
 ictimai əmək bölgüsündə olan fərqlə  
 subyektlərlə

52 «Boz» bazarlar xarakterizə edir .....

- doydurulma səviyyəsini
- obyektlərlə
- bazar mübadiləsinin təşkilini
- fəaliyyətdə olan qanunvericiliklə
- subyektlərlə

53 «Qara» bazarlar xarakterizə edir .....

- obyektlərlə
- bazar mübadiləsinin təşkilini
- doydurulma səviyyəsini
- fəaliyyətdə olan qanunvericiliklə
- subyektlərlə

54 Qeyri-leqal bazarlar xarakterizə edir .....

- doydurulma səviyyəsini
- bazar mübadiləsinin təşkilini
- obyektlərlə
- fəaliyyətdə olan qanunvericiliklə
- subyektlərlə

55 Leqal bazarlar xarakterizə edir .....

- obyektlərlə
- doydurulma səviyyəsini
- subyektlərlə
- fəaliyyətdə olan qanunvericiliklə
- bazar mübadiləsinin təşkilini

56 Qarışıq bazar xarakterizə edir .....

- obyektləri
- doydurulma səviyyəsini
- subyektləri
- malların çeşidinin uçotunu
- bazar mübadiləsinin təşkilini

57 Geniş çeşidli mallar bazarı xarakterizə edir .....

- obyektləri
- doydurulma səviyyəsini
- subyektləri
- malların çeşidinin uçotunu
- bazar mübadiləsinin təşkilini

58 Doydurulmuş bazar xarakterizə edir .....

- bazar mübadiləsinin təşkilini
- malların çeşidinin uçotunu
- obyektləri
- doydurulma səviyyəsini
- subyektləri

59 Qapalı bazar xarakterizə edir .....

- doydurulma səviyyəsini
- bazar mübadiləsinin təşkilini
- subyektləri



- obyektləri
- malların çeşidinin uçotunu

60 Bol bazar xarakterizə edir .....

- obyektləri
- bazar mübadiləsinin təşkilini
- subyektləri
- malların çeşidinin uçotunu
- doyurulma səviyyəsini

61 Tarazlaşdırılmış bazar xarakterizə edir .....

- subyektləri
- doyurulmuş səviyyəsi
- obyektləri
- bazar mübadiləsinin təşkilini
- malların çeşidinin uçotunu

62 Defisit bazarı xarakterizə edir .....

- bazar mübadiləsinin təşkilini
- obyektləri
- bolluğun səviyyəsini
- subyektləri
- malların çeşidini

63 İdxal bazarı xarakterizə edir .....

- bazar mübadiləsinin təşkilini
- bolluğun səviyyəsini
- malların çeşidini
- subyektləri
- obyektləri

64 İxrac bazarı xarakterizə edir .....

- malların çeşidini
- obyektləri
- subyektləri
- bazar mübadiləsinin təşkilini
- bolluğun səviyyəsini

65 Pərakəndə ticarət xarakterizə edir .....

- bolluğun səviyyəsini
- malların çeşidini
- obyektləri
- bazar mübadiləsinin təşkilini
- subyektləri

66 Topdan ticarət xarakterizə edir .....

- obyektləri
- malların çeşidini
- bolluğun səviyyəsini
- bazar mübadiləsinin təşkilini
- subyektləri

67 Bazar infrastrukturunu ..... altsistemlərindən biridir:

- metodologiyanın
- konsepsiyaların
- cari proqramların
- regional iqtisadiyyatın
- planlaşdırmanın

68 Auditor şirkətləri müasir bazar infrastrukturunun əsas elementi .....

- qeyri-sosial infrastrukturdur
- sosial infrastrukturdur
- bazar infrastrukturunu hesab edilmir
- bazar infrastrukturudur
- əks əlaqə mövcuddur

69 Gömrük sistemi müasir bazar infrastrukturunun əsas elementi .....

- bazar infrastrukturunu hesab edilmir
- qeyri-sosial infrastrukturdur
- əks əlaqə mövcuddur
- bazar infrastrukturudur
- sosial infrastrukturdur

70 Vergi sistemi müasir bazar infrastrukturunun əsas elementi .....

- sosial infrastrukturdur
- qeyri-sosial infrastrukturdur
- bazar infrastrukturunu hesab edilmir
- bazar infrastrukturudur
- əks əlaqə mövcuddur

71 Kommersiya bankları müasir bazar infrastrukturunun əsas elementi .....

- sosial infrastrukturdur
- bazar infrastrukturunu hesab edilmir
- əks əlaqə mövcuddur
- bazar infrastrukturudur
- qeyri-sosial infrastrukturdur

72 Kredit sistemi müasir bazar infrastrukturunun əsas elementi .....

- əks əlaqə mövcuddur
- qeyri-sosial infrastrukturdur
- sosial infrastrukturdur
- bazar infrastrukturudur
- bazar infrastrukturunu hesab edilmir

73 Hərraclar müasir bazar infrastrukturunun əsas elementi .....

- bazar infrastrukturunu hesab edilmir
- sosial infrastrukturdur
- qeyri-sosial infrastrukturdur
- bazar infrastrukturudur
- əks əlaqə mövcuddur

74 Birja müasir bazar infrastrukturunun əsas elementi .....

- qeyri-sosial infrastrukturdur

- əks əlaqə mövcuddur
- bazar infrastrukturu hesab edilmir
- bazar infrastrukturudur
- sosial infrastrukturdur

75 Malların çeşidinə görə bazarlar bölünür:

- qarışıq mallar bazarı
- dolğun
- qapalı
- geniş çeşiddə mallar bazarı
- dar çeşiddə mallar bazarı

76 Bazar mübadilənin təşkilinə görə bölünür:

- idxal
- pərakəndə
- qeyri-mütəşəkkil
- topdan
- ixrac

77 Fəaliyyətdə olan qanunvericiliyə görə bazarlardır:

- «boz»
- qeyri-leqal
- mütəşəkkil
- leqal
- «qara»

78 Rəqabətin məhdudluq dərəcəsinə görə bazarlar bölünür:

- qarışıq
- inhisarçı
- monopolik
- sərbəst
- oliqapolik

79 Strukturların elementləri arasında sıx əlaqə, istənilən strukturun əlamətlərinə .....

- təsirsizdir
- struktura təsir etmir
- struktur əlaməti deyil
- struktur əlamətidir
- struktura təsir edir

80 İstənilən strukturun əlamətləri ..... olması ilə bağlıdır

- elementlərin məcmusu ilə
- möhkəm əlaqənin olması ilə
- elementlərin konkretliyi
- onun elementləri arasında sıx əlaqənin
- elementlərin dolğun olması ilə

81 Firmanın inkişafı yalnız istehsal və operativ fəaliyyətlə deyil, eyni zamanda infrastruktur institutlarından düzgün istifadə etməklə ..... müəyyənləşdirilir

- monopoliya şəraitində
- planlı iqtisadiyyatda
- konkret mübarizədə

- oliqapoliyada
- mərkəzləşdirilmiş iqtisadiyyatda

82 Firmanın inkişafı yalnız operativ fəaliyyətlə deyil, eyni zamanda infrastruktur institutlarından düzgün istifadə etməklə ..... müəyyənləşdirilir.

- planlı iqtisadiyyatda
- konkret mübarizədə
- monopoliya şəraitində
- mərkəzləşdirilmiş iqtisadiyyatda
- oliqapoliyada

83 Firmanın inkişafı yalnız istehsal fəaliyyəti ilə deyil, eyni zamanda infrastruktur institutlarından düzgün istifadə etməklə ..... müəyyənləşdirilir.

- planlı iqtisadiyyatda
- monopoliya şəraitində
- konkret mübarizədə
- mərkəzləşdirilmiş iqtisadiyyatda
- oliqapoliyada

84 İnfrastrukturun təkmilləşdirilməsi .....

- iqtisadiyyata səmərəli təsir etmir
- iqtisadiyyata müsbət təsir göstərir
- təsiri hiss olunmur
- təsirsizdir
- iqtisadi inkişafa mənfi təsir edir

85 İnfrastruktura aid olan altsahələr ictimai istehsalın yaradılmasında dolayısı ilə iştirak edərək .....

- məhsulu bölüşdürür
- son məhsul yaratmır
- bəzən məhsul yaradır
- məhsul yaratmır
- məsul yaradır

86 İnfrastruktura aid olan əsas sahələr ictimai istehsalın yaradılmasında dolayısı ilə iştirak edərək .....

- məhsulu bölüşdürür
- məhsul yaradır
- bəzən məhsul yaradır
- məhsul yaratmır
- son məhsul yaratmır

87 İnfrastruktura aid olan altsahələr ictimai istehsalın yaradılmasında birbaşa iştirak edərək .....

- məhsulu bölüşdürür
- məhsul yaratmır
- məhsul yaradır
- son məhsul yaratmır
- bəzən məhsul yaradır

88 İnfrastruktura aid olan əsas sahələr ictimai istehsalın yaradılmasında birbaşa iştirak edərək .....

- məhsulu bölüşdürür
- məhsul yaratmır
- məhsul yaradır
- son məhsul yaratmır

bəzən məhsul yaradır

89 Cəmiyyətin istehsal gücünün inkişafı infrastrukturun yaranmasına .....

- bəzən kömək edir  
 mane olur  
 kömək etmir  
 şərait yaradır  
 qismən şərait yaradır

90 İnfrastrukturun elementləri ..... kənardan məcburi yaradılmışdır və işgüzar münasibətlərin özü onu tələb edir

- dolayı  
 düşünülmədən  
 şüurlu olaraq  
 təcrübə olmadan  
 birbaşa

91 İnfrastrukturun elementləri ..... kənardan məcburi yaradılmışdır

- dolayı  
 düşünülmədən  
 şüurlu olaraq  
 təcrübə olmadan  
 birbaşa

92 İstehlak şəraitinin formalaşdırılması .....

- sotsiuma aiddir  
 sosioloqun öhdəliyidir  
 infrastrukturun funksiyasına aid deyil  
 infrastrukturun funksiyasına aiddir  
 ictimai funksiyaya aiddir

93 Maddi istehsalın fəaliyyəti üçün şəraitin formalaşdırılması .....

- infrastrukturun funksiyasına aid deyil  
 ictimai funksiyaya aiddir  
 sotsiuma aiddir  
 infrastrukturun funksiyasına aiddir  
 sosioloqun öhdəliyidir

94 Bütün ictimai kapitalın fəaliyyəti üçün ümumi şəraitin hazırlanması .....

- sotsiuma aiddir  
 ictimai funksiyaya aiddir  
 infrastrukturun funksiyasına aid deyil  
 infrastrukturun funksiyasına aiddir  
 sosioloqun öhdəliyidir

95 Regionun kənd-təsərrüfatı müəssisələri üçün iş şəraitinin yaradılması .....

- sosioloqun öhdəliyidir  
 infrastrukturun funksiyasına aid deyil  
 ictimai funksiyaya aiddir  
 infrastrukturun funksiyasına aiddir  
 sotsiuma aiddir

96 Sənaye müəssisələri üçün iş şəraitinin yaradılması .....

- infrastrukturun funksiyasına aid deyil
- ictimai funksiyaya aiddir
- sotsiuma aiddir
- infrastrukturun funksiyasına aiddir
- sosioloqun öhdəliyidir

97 Müəyyən ərazidə insanların bu və ya digər fəaliyyət növünü təmin etmək...

- sotsiuma aiddir
- ictimai funksiyaya aiddir
- sosioloqun öhdəliyidir
- infrastrukturun funksiyasına aiddir
- infrastrukturun funksiyasına aid deyil

98 İnfrastrukturun əsas funksiyasına iqtisad elmində ..... baxış mövcuddur

- dörd yanaşma
- iki yanaşma
- vahid
- bir neçə
- üç yanaşma

99 İnfrastrukturun tərkibinə iqtisad elmində ..... baxış mövcuddur

- bir neçə
- üç yanaşma
- iki yanaşma
- vahid
- dörd yanaşma

100 İnfrastrukturun məzmununa iqtisad elmində ..... baxış mövcuddur

- dörd yanaşma
- iki yanaşma
- vahid
- bir neçə
- üç yanaşma

101 İnfrastrukturların maliyyə mənbələrindən biri kimi istiqraz bazarları ...

- iştirak etmir
- zəruri hallarda iştirak edir
- iştirakı yolverilməzdir
- iştirak edir
- demək olar ki, iştirak etmir

102 İnfrastrukturların maliyyə mənbələrindən biri kimi səhmdar kapital bazarları .....

- bəzən iştirak edir
- demək olar ki, iştirak etmir
- iştirak etmir
- iştirak edir
- qismən iştirak edir

103 İnfrastrukturların maliyyə mənbələrindən biri kimi beynəlxalq kommertiya bankları .....

- iştirakı tənzimlənmişdir

- demək olar ki, iştirakı qadağandır
- reğional qurumlarda mümkündür
- iştirak edir
- iştirakı beynəlxalq qanunla tənzimlənir

104 İnfrastrukturun maliyyə mənbələrindən biri kimi beynəlxalq təşkilatlar ...

- müəyyən şəraitdə mümkündür
- demək olar ki, iştirak etmir
- iştirakı qadağandır
- iştirak edir
- beynəlxalq qurumlar qəbul etmir

105 İnfrastrukturun inkişafı üçün ..... əsas maliyyə mənbəyi mövcuddur

- 6.0
- 3.0
- 2.0
- 4.0
- 5.0

106 Əmtəə bazarında infrastruktur tələb və təklifdən çıxan siqnallara ..... reaksiya verir

- ciddi
- rəisin baxışına uyğun
- fərqli
- eyni
- imkan daxilində

107 Əmtəə bazarında infrastruktur tələb və təklifdən çıxan siqnalları .....

- ötürür
- verir
- qoruyur
- bacarıqla tutur
- tuta bilmir

108 İqtisadiyyatın illik artım tempi ..... % olmalıdır

- 20.0
- 2.0
- 1.0
- 5.0
- 15.0

109 Bazar sisteminin fəaliyyət göstərməsi üçün şərtlər olması tələb edilir:

- qiymətli kağızlar
- xidmətlər
- kredit
- mallar
- pul

110 İnfrastruktur funksiyalara malikdirmi?

- şərti olaraq
- şərti olaraq
- müəyyən iqtisadi şəraitdə
- bəli

bəzən

111 İnfrastruktur təsnifatına malikdirmi?

- kapitalizmdə  
 şərti olaraq  
 müəyyən iqtisadi şəraitdə  
 bəli  
 bütün dövrlərdə

112 Müddətsiz istiqrazların buraxılması mümkündürmü?

- qadağandır  
 şərti mümkündür  
 xeyir  
 mümkündür  
 bəzən mümkündür

113 Uzunmüddətli istiqrazlar hansı müddətə (ilə buraxılır?

- 5.0  
 2.0  
 1.0  
 42284.0  
 4-5

114 Orta müddətli istiqrazlar hansı müddətə (ilə buraxılır?

- 5.0  
 2.0  
 1.0  
 42188.0  
 4-5

115 Qısamüddətli istiqrazlar hansı müddətə (ilə buraxılır?

- 5.0  
 2.0  
 1.0  
 42064.0  
 4-5

116 Təqdim edilənə istiqrazların sahibləri qeydiyyatına alınırımı?

- bəzən  
 xeyir  
 üç dəfə  
 bir dəfə  
 bəli

117 Adlı səhmlərin sahibləri qeydiyyatına alınırımı?

- on dəfə  
 bəzən  
 xeyir  
 bəli  
 bir dəfə

118 Dividentlər xalis gəlirdən .....



- ödənilmir
- qismən ödənilir
- bəzən ödənilir
- ödənilir
- stimullaşdırır

119 Kredit üzrə faizlər vergiyə cəlb edilən gəlirdən .....

- stimullaşdırır
- qismən ödənilir
- ödənilmir
- ödənilir
- bəzən ödənilir

120 İstiqrazlar üzrə faiz ödəmələri müəssisənin xərclərinə .....

- kənardır
- şərti aiddir
- aid deyil
- aiddir
- qismən aiddir

121 İstiqraz üzrə faizlər ..... ödənilir.

- həftəlik
- səhm üzrə dividendlər ödənildikdən sonra
- öz qaydasında aparılmadan
- səhm üzrə dividendlər ödənilənə qədər
- çox gec

122 İstiqraz sahibi gəlir kimi əldə edir:

- vergi
- məhsul
- əmtəə
- faiz
- yardım

123 Səhmdar cəmiyyəti istiqraz buraxılışını yalnız ..... bütün ödənişlərini yerinə yetirdikdən sonra həyata keçirə bilər.

- pul vəsaitlərinin
- avadanlıqların dəyərinin
- rəqibin nizamnamə kapitalının
- cəmiyyətin nizamnamə kapitalının
- borcların

124 Səhmdar cəmiyyəti istiqraz buraxılışından əldə etdiyi pul vəsaiti özündə əks etdirir ...

- dividend
- adi kapital
- kapital
- əmanət kapitalı
- büdcə

125 Səhmdar cəmiyyətinin istiqraz buraxılışından əldə etdiyi pul vəsaiti səhmdar kapitalı...

- yol verilmir
- qismən adlana bilər

- şərti olaraq adlana bilər
- ola bilməz
- adlana bilər

126 Səhmdar cəmiyyətinin istiqraz buraxılışından əldə etdiyi pul vəsaiti səhmdar kapitalı...

- doğru cavab yoxdur
- qismən adlana bilər
- adlana bilər
- adlana bilməz
- şərti olaraq adlana bilər

127 Səhmdar cəmiyyətləri istiqrazların buraxılışını .....

- qadağandır
- bəzən həyata keçirə bilər
- həyata keçirə bilməz
- həyata keçirə bilər
- müstəsna hallarda həyata keçirə bilər

128 Əgər buraxılan qiymətli kağızlara tələb təklifdən çoxdursa, onda bu ..... buraxılış adlanır.

- ilıq
- isti
- soyuq
- qaynar
- çox soyuq

129 Əgər yeni buraxılan qiymətli kağızlar tamamilə satılıb qurtarırsa, sindikat .....

- satışa başlayır
- sifarişləri doldurur
- sifariş qəbul edir
- imzaya başlayır
- satışı bağlayır

130 Bütün əmanətlər daxil olur .....

- sənaye bankına
- emisiya sindikatının menecerinə
- investisiya bankına
- investisiya bankına və ya emisiya sindikatının menecerinə
- kommersion bankına

131 Şirkətlərin əksəriyyəti informasiya müşavirələrini .....

- reaksiya verir
- reaksiya vermir
- keçirmir
- keçirir
- ciddi şəkildə keçirmir

132 . ..... emissiya qabağı iclasın işində iştirak edirlər.

- dizaynerlər
- istehlakçılar
- memarlar
- sindikat üzvləri
- montajçılar

133 ..... emissiya qabağı iclasın işində iştirak edirlər.

- montajçılar
- memarlar
- istehlakçılar
- emitent nümayəndələri
- dizaynerlər

134 ..... emissiya qabağı iclasın işində iştirak edirlər.

- memarlar
- istehlakçılar
- montajçılar
- mühasiblər
- dizaynerlər

135 ..... emissiya qabağı iclasın işində iştirak edirlər.

- montajçılar
- istehlakçılar
- memarlar
- hüquqşünaslar
- dizaynerlər

136 Emissiya qabağı iclasın keçirilməsində iştirak edir .....

- hər iki tərəfin hüquqşünasları
- emitentin nümayəndələri
- sindikat üzvləri
- bütün cavablar doğrudur
- mühasiblər

137 Emissiya prospekti özündə əks etdirir .....

- üç bəndi
- üç bölməni
- iki bölməni
- bir neçə bölməni
- iki bəndi

138 Qiymətli kağızların yeni buraxılışının qeydiyyatına alınmasında .....

- mükafat verilmir
- mükafat verilir
- haqq tutulmur
- rüsum tutulur
- qismən haqq tutulur

139 Emissiya razılaşması mümkündürmü?

- belə anlayış yoxdur
- bəzən
- xeyir
- bəli
- qismən

140 Xarici təcrübədə yeni səhmlərin buraxılmasının hazırlığı ..... mərhələdən ibarətdir.

- doğru cavab yoxdur

- «geriləmə dövrü», emissiyadan əvvəl müzakirə
- qeydiyyat, «geriləmə dövrü»
- qeydiyyat, «geriləmə dövrü», emissiyadan əvvəl müzakirə
- qeydiyyat, emissiyadan əvvəl müzakirə

141 Xarici təcrübədə yeni səhmlərin buraxılmasının hazırlığı ..... mərhələdən ibarətdir.

- 2.0
- 6.0
- 4.0
- 3.0
- 5.0

142 Qiymətli kağızların son hazırlıq mərhələsini nəzərdə tutur .....

- emissiya qabağı iclas
- konferensiya
- iclas
- alıcıların iclası
- qurultay

143 Qiymətli kağızların qeydiyyatı, ərizənin verilməsindən ..... gün ərzində həyata keçirilir.

- 8.0
- 5.0
- 10.0
- 20.0
- 6.0

144 Qiymətli kağızların buraxılışı başa çatdıqda nəzərdə tutulur .....

- müşavirə
- iclas
- alıcıların iclası
- emissiya qabağı iclas
- konferensiya

145 Qiymətli kağızların fərdi yerləşdirilməsi kütləvi yerləşdirmədən qiyməti ..... fərqlənir

- müəyyən edilməməsi ilə
- əvvəlcədən razılaşdırılmaması ilə
- razılaşdırılmaması ilə
- əvvəlcədən razılaşdırılması ilə
- yüksək olması ilə

146 İnvestisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini həyata keçirir və ya məhdud dairədə ..... investorlarına yeni səhmləri satır

- istehsalçıların
- adi şirkətlərin
- kiçik müəssisələrin
- pensiya fondlarının
- təchizatçıların

147 İnvestisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini həyata keçirir və ya məhdud dairədə ..... investorlarına yeni səhmləri satır

- təchizatçıların
- istehsalçıların

- adi şirkətlərin
- sığorta cəmiyyətlərinin
- kiçik müəssisələrin

148 İnvestisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini həyata keçirir və ya məhdud dairədə ..... investorlarına yeni səhmləri satır

- təchizatçıların
- istehsalçıların
- kiçik müəssisələrin
- investisiya şirkətlərinin
- adi şirkətlərin

149 İnvestisiya bankları ilkin bazarda qiymətli kağızların ayrı-ayrılıqda yerləşdirilməsini...

- zəmanət tələb edir
- zəmanət vermir
- həyata keçirmir
- həyata keçirir
- zəmanət verir

150 Səhmdar cəmiyyətlər yeni səhmləri birbaşa səhm sahibi olmayanlara təqdim edə bilərmə?

- qismən
- bəzən
- xeyir
- bəli
- seçmə yolu ilə

151 Hərracdır –

- auksionlar
- xüsusi mərkəzlər
- adi torqlar
- rəqabətli torqlar
- topdan torqlar

152 Emissiya sindikatıdır –

- investisiya fondları
- bank qrupları
- belə anlayış yoxdur
- investisiya bankları qrupları
- kommərsiya bankları

153 Bütün emissiya razılaşmasında ..... qərar qəbul edilir

- emissiya haqqında
- keyfiyyət haqqında
- təhvil-təslim haqqında
- bazardan çıxma haqqında
- sığorta haqqında

154 İnvestisiya bankı yeni buraxılmış qiymətli kağızların maksimum satılması öhdəliyini öz üzərinə götürə bilər, lakin .....

- hesablama aparır
- digər öhdəlikləri də öz üzərinə götürə bilər
- maliyyə öhdəliyini də öz üzərinə götürə bilər

- heç bir maliyyə öhdəliyini öz üzərinə götürə bilməz
- özünə hesab açə bilməz

155 İnvəstisiya bankı yeni buraxılmış qiymətli kağızların maksimum satılması öhdəliyini öz üzərinə .....

- götürmür
- ümumiyyətlə götürə bilməz
- götürə bilməz
- götürə bilər
- bəzən götürə bilər

156 İnvəstisiya bankı agent rolunda çıxış edərsə, onda o ..... fəaliyyət göstərir

- birmənalı
- yalnız satıcı kimi
- yalnız alıcı kimi
- müxtəlif cür
- vasitəçi kimi

157 Qiymətli kağızların yerləşdirilməsinin təminatıdır:

- əqd
- andəraytinq
- indossament
- müqavilə
- saziş

158 İnvəstisiya şirkətləri resursları ..... vəsaitləri hesabına formalaşır

- əhalinin
- özünün qiymətli kağızlarının buraxılması
- təsisçilərin
- üzvlərin
- özünün qiymətli kağızlarının buraxılması və təsisçilərin

159 İnvəstisiya şirkətləri qiymətli kağızların yerləşdirilməsi ilə .....

- ziddiyətlidir
- qismən məşğul olur
- məşğul olur
- məşğul olmur
- bəzən məşğul olur

160 İnvəstisiya bankları .....

- səhm buraxmır
- xüsusi səhmlər buraxır
- imtina edir
- təsadüfi hallarda əmanət qəbul edir
- bəzən əmanətləri qəbul edir

161 İnvəstisiya bankları əmanətləri .....

- təsadüf hallarda qəbul edir
- qəbul edir
- qəbul etmir
- bəzən qəbul edir
- imtina edir

162 Adətən, vasitəçi kimi çıxış edir .....

- kredit təşkilatları
- komməriya bankları
- mərkəzi bank
- sənaye bankları
- investisiya bankları

163 Vasitəçilərin cəlb edilməsi ilə səhmlərin yerləşdirilməsi .....

- ziddiyətlidir
- qismən mümkündür
- çox geniş yayılıb
- mümkün deyil
- müstəsna hallarda mümkündür

164 İncətorlara birbaşa tədavül yolu ilə səhmlərin yerləşdirilməsi ..... halda mümkündür

- şirkət böyük olmadığı
- yalnız şirkətin çiçəkləndiyi
- müəssisələrin seçildiyi
- böhran dövrü
- bütün

165 Vasitəçilərin cəlb edilməsi yolu ilə səhmlərin yerləşdirilməsi .....

- yerləşdirilmir
- istehsal prosesində yerləşdirilir
- istehsal prosesində yerləşdirilmir
- tədavül yolu ilə mümkündür
- müstəsna hallarda mümkündür

166 Bazarın konyuktur amillərinin bazar qiymətlərinə təsiri .....

- bazar qiymətidir
- ola bilər
- təsir etmir
- təsir edir
- qismən mümkündür

167 Bazar qiyməti amillərdən asılıdır:

- pul vəsaitlərinin tərkibindən
- dividendin gəlirinin artmasından
- istehlakçılardan
- bazarın konyukturundan
- dividendin dinamikasından

168 Səhmdar cəmiyyəti səhmlərin ləğv etmə qiymətini ..... müəyyən edə bilər

- qismən
- təsis anında
- ləğv etmə anında
- yalnız ləğv etmə anında
- bəzən təsis anında

169 Balans qiyməti –

- mövcud deyil

- təsadüf hallarda mövcuddur
- ziddiyətlidir
- mövcuddur
- müvəqqəti mövcuddur

170 Emissiya qiyməti –

- təsadüf hallarda mövcuddur
- nominalla olur
- nominalla olmur
- müvəqqəti mövcuddur
- nominalsızdır

171 Səhmlərin digər növdə qiymətləri bəzən nominalla .....

- nominalsızdır
- təsadüf hallarda mövcuddur
- nominalla olmur
- nominalla olur
- müvəqqəti mövcuddur

172 ..... nizamnamə kapitalının nominalını göstərir

- ad
- soyadı
- ölçü
- pay
- başlıq

173 Qiymətli kağızların ..... onun nominalını müəyyən edir.

- adı
- soyadı
- göstəricisi
- dəyəri
- nömrəsi

174 «B» seriyası ilə adi səhmlərin buraxılması .....

- sifariş olduqda buraxılır
- səhm buraxılışı qadağandır
- sifariş olmadıqda buraxılır
- səhm buraxılır
- səhm buraxılmır

175 «A» seriyası ilə adi səhmlərin buraxılması .....

- səhm buraxılışı qadağandır
- sifariş olduqda buraxılır
- səhm buraxılmır
- səhm buraxılır
- sifariş olmadıqda buraxılır

176 Adi səhmlərə nisbətən ..... fəaliyyət göstərir

- gecikdirilən prinsip
- aid olmayan prinsiplər
- kifayət qədər prinsiplər
- qalıq məbləği prinsipi



sürətləndirmə prinsipi

177 Adi səhmlər üzrə dividend .....

- tam təminatı olur
- bəzən təminatı olur
- təminatı olur
- təminatı olmur
- qismən təminatı olur

178 Sahibinə ..... üzən gəlir verir

- adsız səhm
- imtiyazlı səhmlər
- bütün səhmlər
- adi səhmlər
- istiqrazlar

179 Adi səhmlər ..... almaq hüququ verir

- gəlirin 40%-ni
- gəlirin 50%-ni
- real gəliri
- üzən gəliri
- gəlirin 10%-ni

180 Təqdim olunan səhm .....

- alıcılarda qeyd olunur
- iştirakçılarda qeyd olunur
- satıcılarda qeyd olunur
- bir mülkiyyətçidən digər mülkiyyətçiyə sərbəst ötürülür
- şirkətdə qeyd olunur

181 Təqdim olunan səhm .....

- alıcılarda qeyd olunur
- iştirakçılarda qeyd olunur
- şirkətdə qeyd olunur
- şirkətdə qeyd olunmur
- satıcılarda qeyd olunur

182 Satılarkən sertifikatın əks tərəfində qeyd olunan imzanın ötürülməsidir:

- əqd
- satış
- tratta
- indossament
- alış

183 Səhm sahibi tam ödəmə vaxtı ..... əldə edir

- üç sertifikat
- beş sertifikat
- hər bir səhmə sertifikat
- iki sertifikat
- bütün səhmlərə bir sertifikat

184 Səhm alarkən onun sahibi ..... əldə edir

- beş sertifikat
- iki sertifikat
- hər bir səhmə sertifikat
- bütün səhmlərə bir sertifikat
- üç sertifikat

185 Adlı səhmlərin sahibləri xüsusi reyestrədə .....

- ziddiyətlidir
- seçmə yolla qeyd edilir
- qeyd edilmir
- qeyd edilir
- bəzən qeyd edilir

186 Səhmdar cəmiyyəti ..... buraxa bilər

- adsız səhmlər
- yalnız təqdim edilən səhmləri
- yalnız adlı səhmləri
- adlı səhmləri və təqdim edilən səhmləri
- icazəli adlı səhmləri

187 Səhmdar cəmiyyəti təqdim edilən səhmlərin buraxılmasını .....

- mümkün deyil
- qismən həyata keçirə bilər
- həyata keçirə bilməz
- həyata keçirə bilər
- bəzən həyata keçirə bilər

188 Səhmdar cəmiyyəti adlı səhmlərin buraxılmasını .....

- həyata keçirə bilməz
- qismən həyata keçirə bilər
- mümkün deyil
- həyata keçirə bilər
- bəzən həyata keçirə bilər

189 Möhtəkir məqsədlərdə emissiya mexanizmindən istifadə .....

- ziddiyətlidir
- qismən mümkündür
- mümkün deyil
- mümkündür
- bəzən mümkündür

190 Emissiya pul resurslarının ..... effektiv metodudur.

- kvotasının
- inflyasiyasının
- deformasiyasının
- səfərbər edilməsinin
- hesablanması

191 Qiymətli kağızların emissiyası ciddi qanunvericilik nəzarətinin olmasını .....

- ziddiyətlidir
- bəzən tələb edir
- qismən tələb edir

- tələb edir  
 tələb etmir

192 Qiymətli kağızların emissiyası ciddi qanunvericilik qaydalarının olmasını...

- ziddiyətlidir  
 bəzən tələb edir  
 tələb etmir  
 tələb edir  
 qismən tələb edir

193 İstiqrazın sahibi .....

- kreditor deyil  
 istiqrazı buraxan agentin kreditorudur  
 təsisçidir  
 emitentin kreditoru deyil  
 sponsordur

194 İstiqraz sahibi .....

- təsisçidir  
 emitentin kreditoru deyil  
 kreditor deyil  
 emitentin kreditorudur  
 sponsordur

195 İstiqraz özündə əks etdirir:

- borc kapitalını  
 qeyri-kredit şəhadətnaməsini  
 alıcı borcunun sertifikatını  
 kredit şəhadətnaməsini  
 şəxsiyyətin təsdiqini

196 Səhm sahibi ..... iddia edir

- müəssisənin gəlirinin müəyyən hissəsini  
 gəlirin 70 %-ni  
 gəlirin 30 %-ni  
 müəssisənin gəlirinin yarısını  
 gəlirin 40 %-ni

197 Səhm imkan verir ki, onun sahibi öz payını ..... əldə etsin

- kuponlardan  
 ailə büdcəsindən  
 təşkilatın kapitalından  
 müəssisənin ümumi kapitalından  
 təşkilatın işçisi kimi paydan

198 Səhm sahibləridir:

- təsisçilər  
 yalnız xarici alıcılar  
 yalnız daxili təsisçilər  
 daxili təsisçilər və xarici alıcılar  
 səhmdar cəmiyyətin işçiləri

199 İstiqraz sahibləri səhmdar cəmiyyətlərin .....

- borclusudur
- tərəfdaşdır
- əməkdaşdır
- kreditorudur
- rəqibidir

200 Səhmlərin bütün sahibləri ..... adlanır

- borclu
- broker
- kreditor
- investor
- makler

201 İstiqrazlar üzrə gəlirin verilməsi müəssisənin təsərrüfat nəticələrində ...

- ziddiyətlidir
- qismən mümkündür
- şərti mümkündür
- mümkün deyil
- mümkündür

202 İstiqrazlar üzrə gəlirlərin reallaşdırılması .....

- mümkün deyil
- qismən mümkündür
- ziddiyətlidir
- mümkündür
- şərti mümkündür

203 Səhmlər üzrə gəlirlərin reallaşdırılması .....

- ziddiyətlidir
- qismən mümkündür
- mümkündür
- mümkün deyil
- şərti mümkündür

204 Pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə qiymətli kağızların emissiyası...

- müdafiə edilmir
- müdafiə edilir
- aparılmır
- aparılır
- planlaşdırılmır

205 Yeni müəssisənin yaradılması məqsədi ilə qiymətli kağızların emissiyası...

- müdafiə edilmir
- aparılmır
- müdafiə edilir
- aparılır
- planlaşdırılmır

206 Mülkiyyət kriteriyalarına görə müəssisənin formasının dəyişdirilməsi məqsədi ilə qiymətli kağızların emissiyası .....

- müdafiə edilmir
- aparılmır
- müdafiə edilir
- aparılır
- planlaşdırılmır

207 Qiymətli kağızların emissiyası ..... halda mümkündür.

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

208 Qiymətli kağızların və pulun emissiyasında ..... təşəbbüskar kimi təsərrüfat agenti olaraq çıxış edir.

- cober
- diler
- klerk
- emitent
- makler

209 Emissiya ən mühüm təsərrüfatçılıq metodlarından biri hesab etmək olarmı?

- təsirsizdir
- müəyyən şərtlə olar
- olmaz
- bəli ola bilər
- bəzən olar

210 İctimai əmək bölgüsünə görə bazarlar fərqləndirilir:

- regional
- yerli
- dünya
- mili
- neynəlxalq

211 Subyektlər üzrə bazarlar fərqlənir:

- vasitəçilər
- istehlakçılar
- qeyri-dövlət müəssisələri
- satıcılar
- dövlət müəssisələri

212 Bazar strukturunun obyektinə aiddir:

- qiymətli kağızlar bazarı
- innovasiyalar bazarı
- dəmir yolu
- əmlak bazarı
- pul bazarı

213 Bazar strukturunun obyektinə aiddir:

- nəqliyyat
- istehlak bazarı
- informasiya bazarı

- pul bazarı
- istehsal bazarı

214 Bazar strukturu seçilmiş kriteriyalardan .....

- təsirsizdir
- kriteriyalardan asılı deyil
- kriteriyalardan asılıdır
- determinantdır
- determinant deyil

215 Bütün bazarların məcmusu müxtəlif kriteriyalarla və ayrı-ayrı elementlərlə ..... yaradır

- topdan ticarəti
- bazarları
- tranzit ticarəti
- dövlət ticarətini
- pərakəndə ticarəti

216 Struktur elementlərinin məcmusu istənilən strukturun əlamətlərinə .....

- struktura təsir etmir
- struktur əlamətidir
- struktur əlaməti deyil
- təsirsizdir
- struktura təsir edir

217 Struktur elementlərinin tamlığı istənilən strukturun əlamətlərinə .....

- struktura təsir etmir
- struktur əlamətidir
- struktura təsir edir
- təsirsizdir
- struktur əlaməti deyil

218 Struktur elementləri arasında əlaqənin möhkəmliyi istənilən strukturun əlamətlərinə .....

- təsirsizdir
- struktur əlamətidir
- struktura təsir etmir
- struktur əlaməti deyil
- struktura təsir edir

219 Riskin yol verilən səviyyəsi həmin növdən olan ..... səviyyəsi ilə müəyyən edilir.

- istehlakın
- fəaliyyətin
- işin
- riskin
- istehsalın

220 Bankın etibarlılığı ..... idarəetmə dərəcəsindən asılıdır.

- kompleksin
- işçilərin
- sığortanın
- risklərin
- sistemin

221 Mühərribələr və asayişin pozulması siyasi riskə .....

- bəzən aiddir
- qismən aiddir
- aid deyil
- aiddir
- şərtidir

222 Ölkə hakimiyyətinin fəaliyyəti nəticəsində müqavilənin pozulması siyasi riskə .....

- şərtidir
- aid deyil
- qismən aiddir
- aiddir
- bəzən aiddir

223 Transfer riski siyasi riskə .....

- aid deyil
- qismən aiddir
- şərtidir
- aiddir
- bəzən aiddir

224 Qeyri-bərabər kompensasiya ilə milliləşdirmə riski siyasi riskə .....

- məcburidir
- qismən aiddir
- aid deyil
- aiddir
- bəzən aiddir

225 Bəzən siyasi riskə ..... qrup amilləri aid edilir.

- 8.0
- 6.0
- 5.0
- 4.0
- 7.0

226 Bəzən siyasi riskə .....

- aydınlaşdırılır
- diqqət yetirilmir
- fikir verilmir
- fikir verilir
- neytrallaşdırılır

227 Sığorta riski xaricə mal ixrac edənlərdən .....

- asılı deyil
- asılıdır
- məcburidir
- müvəqqəti asılıdır
- qismən asılıdır

228 Sığorta riski idxalçılardan .....

- müvəqqəti asılıdır

- qismən asılıdır
- asılı deyil
- asılıdır
- məcburidir

229 Sığorta riski müştəri ölkələrdə iqtisadi sabitlikdən .....

- asılı deyil
- qismən asılıdır
- müvəqqəti asılıdır
- asılıdır
- məcburidir

230 Sığorta riski müştəri ölkələrdə siyasi sabitlikdən .....

- məcburidir
- qismən asılıdır
- asılı deyil
- asılıdır
- müvəqqəti asılıdır

231 Sığorta riski bankların beynəlxalq fəaliyyəti ilə .....

- ziddiyətlidir
- qismən əlaqəlidir
- əlaqəli deyil
- əlaqəlidir
- bəzən əlaqəlidir

232 Bazar riski ssuda normalarının tərəddüd edilməsi ilə .....

- faiz dərəcələri
- qismən əlaqəlidir
- əlaqəli deyil
- əlaqəlidir
- bəzən əlaqəlidir

233 Faiz riski ..... itki və ixtisar riski ilə marja faizlərinin azalmasıdır.

- faiz dərəcələrinin
- gəlirin
- mənfəətin
- bank gəlirlərinin
- bank dividendlərinin

234 Valyuta riski kurs risklərinin yerinə yetirilməsi və xarici valyutalar ilə əməliyyatlarla ..... bağlıdır.

- doğru cavab yoxdur
- dünya valyuta bazarlarında
- milli bazarlarda
- milli və dünya valyuta bazarlarında
- yalnız dünya valyuta bazarlarında

235 Likvidliyin itirilməsi riski bank imkanlarından asılı olmayaraq ödəmələr üzrə öz öhdəliyinin yerinə yetirilməsi ilə .....

- məcburidir
- qismən bağlıdır
- bağlı deyil



- bağılıdır  
 bəzən bağılıdır

236 Sığorta riski ola bilərmi?

- bəzən  
 qanun yol vermir  
 xeyir  
 bəli  
 məcburidir

237 Bazar riski ola bilərmi?

- bəzən  
 qanun yol vermir  
 məcburidir  
 bəli  
 xeyir

238 Faiz riski ola bilərmi?

- məcburidir  
 qanun yol vermir  
 xeyir  
 bəli  
 bəzən

239 Valyuta riski ola bilərmi?

- bəzən  
 qanun yol vermir  
 şərti  
 bəli  
 xeyir

240 Likvidliyin itirilməsi riskə şərait yaradırımı?

- bəzən  
 xeyir  
 şərti  
 qanun yol vermir  
 bəli

241 Sui-istifadə halları riskə şərait yaradırımı?

- şərti  
 qanun yol vermir  
 xeyir  
 bəli  
 bəzən

242 İşçilərin peşə səviyyəsi daxili riskə təsir edirmi?

- bəzən  
 qanun yol vermir  
 şərti  
 bəli  
 xeyir

243 Nəzarətin səviyyəsi daxili riskə təsir edirmi?

- məcburidir
- qanun yol vermir
- xeyir
- bəli
- bəzən

244 Müştərilərin xüsusiyyətləri daxili riskə təsir edirmi?

- şərti
- bəzən
- xeyir
- bəli
- qanun yol vermir

245 Bank əməliyyatlarının xarakteri daxili riskə təsir edirmi?

- xeyir
- qanun yol vermir
- şərti
- bəli
- bəzən

246 Bankın növü daxili riskə təsir edirmi?

- məcburidir
- qanun yol vermir
- xeyir
- bəli
- bəzən

247 Daxili risk ..... asılıdır.

- nəzarətin səviyyəsindən
- bank əməliyyatlarının xarakterindən
- bankın növündən
- bütün cavablar doğrudur
- müştərilərin xüsusiyyətindən

248 Risklərin daxili və xarici risk kimi təsnifləşdirilməsi .....

- məcburidir
- bəzən ola bilər
- ola bilməz
- ola bilər
- qismən ola bilər

249 Risklər təsnifləşdirilə bilər:

- faydasız
- daxili
- xarici
- xarici və daxili
- faydalı

250 Sindikatlaşdırılmış kredit kreditin elə bir növüdür ki, bu, ikidən çox kreditör tərəfindən verilə bilərmi?

- xeyir

- məcburidir
- qanun yol vermir
- bəli
- bəzən

251 Sindikatlaşdırılmış kredit kreditin elə bir növüdür ki, bu, iki və daha çox kreditör tərəfindən verilə bilərmi?

- xeyir
- qanun yol vermir
- məcburidir
- bəli
- bəzən

252 Sindikatlaşdırılmış kredit kreditin elə bir növüdür ki, bu, iki kreditör tərəfindən verilə bilərmi?

- məcburidir
- qanun yol vermir
- xeyir
- bəli
- bəzən

253 Sindikatlaşdırılmış kredit kreditin elə bir növüdür ki, bu kreditörlərə .....

- iki və daha çox kredit tərəfi iştirak edir
- beş və daha çox kredit tərəfi iştirak edir
- üç kredit tərəfi iştirak edir
- iki kredit tərəfi iştirak edir
- iki kredit tərəfi iştirak edir

254 Təcrübədə bir bank tərəfindən ssudanın verilməsinin ən geniş yayılmış forması ola bilərmi?

- şərtidir
- qanun yol vermir
- xeyir
- bəli
- bəzən

255 Bir bank tərəfindən təqdim edilən kredit ola bilərmi?

- məcburidir
- qanun yol vermir
- xeyir
- bəli
- bəzən

256 Konsorsium kreditləri ola bilərmi?

- qanuni
- qanun yol vermir
- xeyir
- bəli
- bəzən

257 Sindikat şəklində birləşdirilmiş kreditlər ola bilərmi?

- məcburidir
- qanun yol vermir
- xeyir

- bəli  
 bəzən

258 Paralel kreditlər ola bilərmi?

- şərtidir  
 qanun yol vermir  
 xeyir  
 bəli  
 bəzən

259 Bank kreditləri ..... sayına görə qruplaşdırıla bilər.

- bazarın  
 vasitəçilərin  
 borcu olanların  
 kreditorların  
 sifarişçilərin

260 Bank kreditlərinin kredit götürənlərin sayına görə qruplaşdırılması .....

- məcburidir  
 bəzən ola bilər  
 ola bilməz  
 ola bilər  
 qismən ola bilər

261 ..... kreditlər bir neçə valyutada verilir.

- daima  
 təsadüfi hallarda  
 bəzən  
 tez-tez  
 bəzi hallarda

262 Kreditlər verilir .....

- manatla  
 yalnız xarici valyuta ilə  
 yalnız milli valyuta ilə  
 milli və ya xarici valyuta ilə  
 valyuta ilə

263 Diskontlaşdırma metodu faizlərin ödənilməsinin avanslaşdırılmasına .....

- müvəqqəti imkan verir  
 qismən imkan verir  
 bəzən imkan verir  
 imkan verir  
 imkan vermir

264 Sadə faiz metodu qalıq borclarının azaldılmasını müəyyən etməyə .....

- keyfiyyətə imkan vermir  
 qismən imkan verir  
 imkan vermir  
 imkan verir  
 bəzən imkan verir

265 Sadə faiz metodu ..... faktiki istifadə müddətinin dəqiqləşdirilməsini göstərir.

- güclərin
- binaların
- avadanlıqların
- kreditin
- resursların

266 Faiz dərəcələrinin illik metodu kredit üzrə məcmu ödəmələrin kreditin məbləğinə nisbətini .....

- məcburidir
- bəzən göstərir
- göstərmir
- göstərir
- müvəqqəti göstərir

267 Faiz dərəcələrinin illik metodu özündə dərəcələrin ..... hesablanmasını göstərir.

- ayda bir dəfə
- mövsümə uyğun
- ziyanla
- gəlirlə
- vaxta görə

268 Banklar kreditləşmədə faiz dərəcələrinin hesablanması üçün müxtəlif üsullardan .....

- məcburidir
- müvəqqəti istifadə edir
- istifadə etmir
- istifadə edir
- bəzən istifadə edir

269 Banklar kreditləşmədə faiz dərəcələrinin hesablanması üçün müxtəlif üsullardan istifadə edirlər ki, ABŞ-  
in təcrübəsində bu ..... metodu adlanır.

- yekun
- sadə faizlər
- illik faiz dərəcəsi
- bütün cavablar doğrudur
- diskont dərəcələri

270 Üzən faiz dərəcəsi elə bir dərəcədir ki, o .....

- məcburidir
- daim vəziyyətdən asılı olaraq dəyişir
- vəziyyətdən asılı olmayaraq dəyişir
- müvəqqəti dəyişir
- qismən dəyişir

271 Təsbit edilmiş faiz dərəcəsi kreditləşmənin bütün mərhələlərində müəyyən edilir və ...

- təkrar baxış üçün qəbul edilmir
- çətinlik yaradır
- qismən baxış üçün qəbul edilir
- bəzən təkrar baxılmaya qəbul edilmir
- təkrar baxılmaya qəbul edilmir

272 Üzən faiz dərəcəsi ilə ssudanın verilməsi mümkündürmü?

- mümkündür
- şərti mümkündür
- çətinlik yaradır
- vacibdir
- mümkün deyil

273 Müəyyən edilmiş faiz dərəcəsi ilə ssudanın verilməsi mümkündürmü?

- çətinlik yaradır
- mümkün deyil
- mümkündür
- vacibdir
- şərti mümkündür

274 Ayrı-ayrılıqda kreditləri iki və daha çox ödənişlə həyata keçirmək olarmı?

- ola bilər
- vacibdir
- çətinlik yaradır
- şərti mümkündür
- mümkün deyil

275 Ayrı-ayrılıqda kreditləri iki ödənişlə həyata keçirmək olarmı?

- çətinlik yaradır
- vacibdir
- mümkün deyil
- şərti mümkündür
- ola bilər

276 Ayrı-ayrılıqda kreditlərin yarımillik ödənişini həyata keçirmək olarmı?

- ola bilər
- yaradır vacibdir
- şərti mümkündür
- çətinlik
- mümkün deyil

277 Ayrı-ayrılıqda kreditlərin rüblük ödənişini həyata keçirmək olarmı?

- şərti mümkündür
- mümkün deyil
- çətinlik yaradır
- vacibdir
- ola bilər

278 Ayrı-ayrılıqda kreditlərin aylıq ödənişini həyata keçirmək olarmı?

- ola bilər
- şərti mümkündür
- vacibdir
- mümkün deyil
- qadağandır

279 Faiz dərəcələrinin növünə görə bank kreditlərini qruplara bölmək .....

- mümkündür
- doğru cavab yoxdur.
- vacibdir

- şərti mümkündür
- mümkün deyil

280 Faiz dərəcələrinin növünə görə bank kreditlərini ..... qrupa bölmək olar

- 4.0
- 8.0
- 7.0
- 6.0
- 2.0

281 Ssudaların ödənilməsi üçün ayrı-ayrılıqda verilən kreditlər ..... həyata keçirilir.

- yarımillik
- rüblük
- iki və daha çox ödənişlə
- dövrü
- aylıq

282 Kreditorlara krediti bağlamaq üçün müxtəlif vaxtlar verilə bilərmi?

- qanun icazə vermir
- verilir
- ziddiyətlidir
- verilmir
- təsadüfən verilir

283 Kreditorlara eyni vaxtda krediti bağlamaq imkanı .....

- ziddiyətlidir
- qanun icazə vermir
- verilmir
- verilir
- təsadüfən verilir

284 Bank kreditlərinin qaytarılma qaydasından asılı olaraq qruplara bölmək .....

- konkretir
- şərti mümkündür
- qruplara bölünmür
- qruplara bölünür
- vacibdir

285 Bank kreditləri qaytarılma qaydasından asılı olaraq ..... qrupa bölünür

- 4.0
- 7.0
- 6.0
- 2.0
- 8.0

286 Mövsümi kredit xətti fermerə yaz mövsümündə ..... almağa imkan verir

- ehtiyat hissələri
- kübrə
- toxum
- nəqliyyat vasitələri
- neft məhsulları

287 Bank mövsümi kredit xəttini ..... asılı olaraq təqdim edir

- havadan
- iqlimdən
- ictimai vəziyyətdən
- istehsalın mövsümi dövrliliyindən və ya anbarda zəruri mal ehtiyatının yaradılmasından
- istehlakın mövsümi dövrliliyindən

288 Bank mövsümi kredit xəttini ..... asılı olaraq təqdim edir

- ictimai vəziyyətdən
- havadan
- istehlakın mövsümi dövrliliyindən
- anbarda zəruri mal ehtiyatının yaradılmasından
- iqlimdən

289 Bank mövsümi kredit xəttini ..... asılı olaraq təqdim edir

- ictimai vəziyyətdən
- havadan
- iqlimdən
- istehsalın mövsümi dövrliliyindən
- istehlakın mövsümi dövrliliyindən

290 Müştəri komissyon ödəyərək ..... əvəzində kredit almaq hüququ əldə edir.

- mövsümün sonuna
- ayın əvvəlinə
- ilin əvvəlinə
- müəyyən müddətə
- rübün axırına

291 Kredit xətti – bankın hüquqi cəhətdən ..... qarşısında tərtib olunmuş öhdəlikləridir

- investörlər
- vasitəçilər
- istehsalçılar
- əmanətçilər
- rəqiblər

292 Təqdim olunma üsuluna görə kreditlər ..... ola bilər

- müddətsiz kreditlər
- yalnız ödənişli kreditlər
- yalnız kompensasiyalı kreditlər
- kompensasiyalı və ödənişli kreditlər
- təcili kreditlər

293 Təmin olunmasına görə kreditlər ..... ola bilər

- müddətsiz
- təcili
- yalnız təminatlı
- təminatlı və ya təminatsız
- yalnız təmin olunmayan

294 Ödənilmə müddətinə görə kreditlər ..... ola bilər

- yalnız təcili



- yalnız tələb olunana qədər
- müddətli
- təcili və tələb olunana qədər
- müddətsiz

295 ..... min dollara qədər məbləğində olan kreditlər kiçik qrupa aid edilə bilər

- 60.0
- 2.0
- 1.0
- 100.0
- 50.0

296 Kreditin yuxarı həddi ..... milyon dollara qədər artırılır

- 1-5
- 1-3
- 1-2
- 42278.0
- 1-4

297 Kreditin orta məbləği üçün aşağı hədd ..... min dollar səviyyəsində nəzərdə tutulur

- 60.0
- 2.0
- 1.0
- 100.0
- 50.0

298 Həcminə görə kreditlər fərqləndirilə bilər:

- böyük və orta
- orta və kiçik
- böyük və kiçik
- böyük, orta və kiçik
- yalnız böyük və kiçik

299 İstifadə istiqaməti üzrə kreditlər fərqləndirilir:

- kənd təsərrüfatı
- sənaye
- büdcə
- investisiya
- ticarət

300 Təyinatı üzrə istifadəsinə görə kreditlər fərqləndirilir:

- büdcə
- nəqliyyat
- sənaye
- ticarət
- investisiya

301 Bank kreditlərinin alıcıları ola bilər:

- əhali
- digər banklar
- qeyri-hökumət
- hökumət

nazirliklər

302 Bank kreditlərinin əsas əmanətçi qrupları üzrə təsnifləşdirilməsi .....

- ziddiyətlidir
- bəzən ola bilər
- ola bilməz
- ola bilər
- qismən ola bilər

303 Dünya praktikasında bank kreditlərinin vahid təsnifatı .....

- qismən mövcud deyil
- bəzən mövcuddur
- mövcuddur
- mövcud deyil
- müvəqqəti mövcuddur

304 Mərkəzi Bankın məhdudiyətinə aiddir:

- razılaşmalar
- limitin verilməsi
- sifarişlər
- limitin müəyyən edilməsi
- sazişlər

305 Valyuta tənzimlənməsi dedikdə, bu Mərkəzi Bankın .....

- tələbidir
- ehtiyatıdır
- rejimidir
- müdaxiləsidir
- nümunəsidir

306 Mərkəzi Bank açıq bazarda dövlət qiymətli kağızlarının qısamüddətli əməliyyatını ..... əqdi yolu ilə aparır

- yalnız satış
- satış
- alış
- alqı-satqı
- yalnız alış

307 Kredit təşkilatlarının məcburi ehtiyat normativini 20% artırması .....

- müvəqqəti ola bilər
- bəzən mümkündür
- mümkündür
- ola bilməz
- ola bilər

308 Mərkəzi bankın faiz dərəcələri ..... müəyyən edir

- minimum taarifi
- adi faiz dərəcəsini
- maksimum faiz dərəcəsini
- minimum faiz dərəcəsini
- minimum rüsumu

309 Təminatmə ..... köməyi ilə reallaşa bilər

- istəyin
- vasitəçinin
- təklifin
- sığorta və digər vasitələrin
- razılaşmanın

310 Təminatmə ..... köməyi ilə reallaşa bilər

- istəyin
- təklifin
- razılaşmanın
- bank təminatının
- vasitəçinin

311 Təminatmə ..... köməyi ilə reallaşa bilər

- istəyin
- təklifin
- vasitəçinin
- girovun
- razılaşmanın

312 Təminatmə bank kreditlərinə .....

- istək
- qəbul
- imtinanın alınması
- qaytarılması vasitəsi
- arzu

313 Təminatmə kredit prinsiplərinə .....

- müvəqqəti aiddir
- aid deyil
- tənzimlənir
- aiddir
- tənzimlənmiş

314 Kreditin qaytarılmasında təcillik .....

- qaydadır
- səbəbdir
- qeyri-müəyyənlikdir
- müvəqqəti müəyyənlikdir
- səbəb deyil

315 Təcili dedikdə, əvvəlcədən razılaşmaya uyğun olaraq ..... kredit qaytarılır.

- dividendlə
- minimum vəsaitlə
- lazımi məbləğdə
- əmanət vəsaiti ilə
- maksimum vəsaitlə

316 Pullu bank kreditləri kreditləşmə vaxtı xidmətin xarakterindən asılı olaraq ..... həyata keçirilir.

- vicdanlı

- operativ
- əvəzsiz
- əvəzi ödənilməklə
- təmiz

317 Qaytarılma dedikdə, danışıq şərtlərindən asılı olaraq kreditora əsas borc məbləğinin ödənilməsi .....

- operativ deyil
- təsili olmadan
- nəzərdə tutulmur
- məcburidir
- müvəqqətidir

318 Təxirə salınmadan ödəmə kredit prinsiplərinə .....

- tənzimlənir
- aid deyil
- müvəqqəti aiddir
- aiddir
- tənzimlənmir

319 Ödəmə qabiliyyəti kredit prinsiplərinə .....

- ziddir
- aid deyil
- tənzimlənmir
- aiddir
- tənzimlənir

320 Qaytarılma kreditləşmə prinsiplərinə .....

- ziddir
- aid deyil
- tənzimlənir
- aiddir
- tənzimlənmir

321 Qeyri-bank kredit təşkilatları kredit təşkilatlarının tərkibinə .....

- aid deyil
- bəzən aiddir
- assosiativ aiddir
- aiddir
- müvəqqəti aiddir

322 Banklar kredit təşkilatlarının tərkibinə .....

- assosiativ aiddir
- bəzən aiddir
- aid deyil
- aiddir
- müvəqqəti aiddir

323 Kredit təşkilatları ..... mülkiyyət forması əsasında yaradıla bilər

- səhmdar
- yalnız xüsusi
- dövlət
- istənilən

yalnız qarışıq

324 Cəlb edilmiş vəsaitlər bankın pul resurslarına olan ehtiyacının ..... faizini təmin edir.

- 40.0
- 20.0
- 10.0
- 90.0
- 30.0

325 Kredit əməliyyatlarının müvəffəqiyyətlə həyata keçirilməsi ..... gəlir gətirir

- cəmiyyətə
- yalnız kredit təşkilatlarına
- kredit təşkilatlarına, əmanətçilərə, cəmiyyətə
- fərdlərə
- yalnız əmanətçilərə

326 Bankların kreditləşmə üçün cəlb edilmiş resursların bir yerə cəmlənməsi .....

- ziddiyətlidir
- ola bilməz
- qismən mümkündür
- mümkündür
- qəbul edilmir

327 Bankların kreditləşmə üçün xüsusi resurslarının bir yerə cəmlənməsi .....

- ziddiyətlidir
- ola bilməz
- qəbul edilmir
- mümkündür
- qismən mümkündür

328 Kredit əməliyyatlarının uğurlu aparılması ..... alınmasına gətirib çıxarır?

- taariflərin
- rüsumların
- minimum gəlirlərin
- əsas gəlirlərin
- faizlərin

329 Kommersiya banklarının əsas fəaliyyətini nə təşkil edir?

- sazişlər
- razılaşmalar
- əməliyyatlara limitlər
- kredit əməliyyatları
- əqdlər

330 Birjadankənar ticarət keçirilə bilər:

- banklarda
- birjadankənar və birjada
- hərracda
- investisiya fondunda
- kredit təşkilatlarında

331 Kliring hesablaşma mərkəzi .....

- qeyri-kommersiya təşkilatıdır
- kommersiya təşkilatıdır
- dövlət təşkilatıdır
- ictimai təşkilatıdır
- bankdır

332 Birjada fiqsinq əməliyyatıdır:

- hecerləmə
- ticarətin başa çatması
- ticarətin başlanması
- ticarətin formalaşması
- vasitəçilərin toplantısı

333 Super birjalar yerləşir:

- ölkə xaricində
- sərhəddə
- çay sahilində
- okean sahilində
- ölkə daxilində

334 İlk dəfə Fyuçers əqdləri bağlanıb:

- 1870.0
- 1850.0
- 1956.0
- 1865.0
- 1965.0

335 Dünya praktikasında kütləvi ticarət keçirilir

- Səssiz
- Səs siqnalları ilə
- Jestlə
- Əl, barmaq və qışqırıqla
- Kompüterlə

336 Qiymətli kağızlar bazarının əsas iştirakçısı deyil

- Dövlət tənzimləyici və nəzarət orqanları
- İnvestorlar
- Emitentlər
- İctimai təşkilatlar
- Fond vasitəçiləri

337 Birjalar tənzimlənir

- Qismən daxili
- Yalnız xarici
- Daxili və xarici
- Qismən xarici
- Yalnız daxili

338 Beynəlxalq birja deyil

- Heç biri
- Tokio
- London

- Moskva
- Nyu-York

339 Fyuçers və opsiyon birjasıdır

- London
- Sidney
- İstanbul
- FOKS
- Nyu-York

340 Fəaliyyət sahəsinə görə birjalar bölünür

- Regional
- Regional, mərkəzi
- Mərkəzi
- Mərkəzi, regional, regionlararası
- Mərkəzi, regionlararası

341 Beynəlxalq fond birjasıdır

- İstanbul
- Sidney
- Finktpak (ABŞ)
- Tokio
- Syanqanq

342 Universal birjalar yaradılır

- Kənd təsərrüfatı malları üzrə
- Beş mal üzrə
- Bir mal üzrə
- Geniş mal qrupu üzrə
- Mürəkkəb mallar üzrə

343 Rusiya birjalarında informasiya satışından gələn gəlir neçə faiz təşkil edir?

- 60%-ə qədər
- 0.35
- 0.2
- 30%-ə qədər
- 0.45

344 Birja fəaliyyətinin spekulyativ (möhtəkir forması

- qeyri-kommersiya
- assosiasiya
- kooperativ
- kommersiya
- holding

345 Ölkəmizdə birja ticarəti hansı mülkiyyətdə yaradılıb?

- kollektiv
- kolxoz
- ictimai
- dövlət
- kooperativ

346 Hansı ticarət növü fyuçers ticarətinə çevriləcək?

- Heç bir ticarət
- Fərdi ticarət
- Opsion ticarəti
- Kompüter ticarəti
- Yarmarka

347 Gələcəkdə qiymətli kağızlar tam olaraq satılacaqdır?

- səhmdar cəmiyyətlərdə
- hərracda
- birjada
- birjadan kənar ticarətdə
- küçə ticarətində və hərracda

348 İstiqamətlərin nəzəri qiymətidir?

- $I=D \times Q$
- $Q=I:D$
- $I=D:Q$
- $D=I:Q$
- $D=I \times Q$

349 Səhmin nəzəri qiymətidir

- $\ddot{O}=G \times Q$
- $\ddot{O}=G \times Q$
- $G=Q:\ddot{O}$
- $Q=G:\ddot{O}$
- $G=Q \times \ddot{O}$

350 Rostov Əmtəə birjası yaradılıb

- 1985-ci ildə
- 1991-ci ildə
- 2000-ci ildə
- 1990-cı ildə
- 1980-cı ildə

351 Vladivastokda yerləşir

- Yenisey birjası
- Birja RTM
- KİB birjası
- Dalbirja
- Şərq birjası

352 Moskva birjalarında hansı əlvan metallar satılır?

- Qurğuşun
- Nikel
- Mis
- Gümüş
- Alüminium

353 Yaponiyada qiymətli kağızların neçə faizi dövriyyədədir?

- 30.0



- 5.0
- 70.0
- 80.0
- 20.0

354 Nyu-York Fond birjasının üzvləri hansı kateqoriyaya bölünürlər?

- Cobberlər
- Brokerlər
- Mütəxəssislər
- Komission evlərinin brokeri, mütəxəssislər, iki dollarlıq brokerlər və s.
- Dilerlər

355 Nyu-York Fond birjasında yerlərin hansı hissəsi icarəyə verilir?

- 1/2
- tam
- 1/3
- 1/3
- 1/4

356 NAZDAK sistemində neçə peşəkar firma ticarətlə məşğul olur?

- 500.0
- 200.0
- 100.0
- 400.0
- 300.0

357 ABŞ-da yaradılan ən qədim fond birjası

- 1986-cı ildə
- 1860-cı ildə
- 1756-cı ildə
- 1754-cü ildə
- 1980-cı ildə

358 Opsionların müvəqqəti dəyəri

- Opsionların mükafatı
- Opsionların icra qiyməti
- Aktivlərin qiyməti
- Opsionun daxili dəyəri ilə qiyməti arasında fərq
- Opsionların son qiyməti

359 Alıcı «put» opsionunu ona görə alır ki

- Gəliri sığorta eləsin
- Gəlir əldə etsin
- sonra satsın
- Gəliri qorusun (qiymət dəyişməsindən)
- Öz mövqeyini qorusun

360 «Satış opsionu» strategiyası

- Bazar üçün
- Fiksinq üçün
- Qiyməti almaq üçün
- Alışa opsionlar

Fyuçers üçün

361 Opsion strategiyalarının iki növü

- Sintetik, sadə
- Analoji, sadə
- Fərqli, ümumi
- Sadə, kombinəlaşdırılmış
- Analoji, sintetik

362 Birja opsiyonlarının quruluşu seçim imkanı verir

- Fiksinqə
- Satışın həcminə
- Marjaya
- İcra qiymətinə
- Alışın həcminə

363 Fyuçers əqdlərinə mane olan əsas amil

- İnflyasiya
- Spekulyativ əməliyyatlar
- Yüksək sahibkarlıq bacarığı
- Hiperinflyasiya
- Bazar münasibətlərinin zəif olması

364 İlkin mağaza dərəcəsi təşkil edir

- 7-8%
- 4-7%
- 3-5%
- 1-10%
- 3-4%

365 Açıq mövqeyin sahibi maksimum gəlirə sahib olur

- $M_p > 0$
- $M_p = 1$
- $M_p > 1$
- $M_p < 1$
- $M_p < 0$

366 Marja yığımının sadə düsturu

- $F = O + M$
- $F = M - P_m \times 100$
- $M = F + K$
- $M = S_k \times P_m : 100$
- $V = M = K$

367 Fyuçers əqdləri üzrə mövqeyin açılması

- doğru cavab yoxdur
- son satış
- ilkin alış
- ilkin alış və ya ilkin satış
- son alış

368 Fyuçers əqdlərinin vacib xüsusiyyəti

- Əmtənin adı
- Kəmiyyət göstərilmir
- Qiymət göstərilmir
- Əqdin sahibinin göstərlməməsi
- Vaxtın və yerin göstərlməməsi

369 Fyuçers əqdlərində standartlaşdırılmayan yeganə ölçü

- keyfiyyət
- yer
- müddət
- qiymət
- vaxt

370 Təklif tələbdən çox olarsa, makler nə edir?

- Ticarəti saxlayır
- əlavə valyuta cəlb edir
- birjanı tərk edir
- valyuta kursunu azaldır
- Klerkə müraciət edir

371 Xarici valyutaların bərabər həcmdə alınıb satılması

- Faktoring
- Varrant
- Netting
- Fiksinq
- Noveyşn

372 Vahid qiymətin müəyyən edilməsinə əsaslanır

- sərbəst kurs metodu
- inteqral göstərici
- variasiya metodu
- vahid kurs metodu
- reqresiya metodu

373 Birjadan kənar sistemdir

- SP-100
- RTS
- NASDAK
- OTS
- FBİİA

374 Rusiya birjalarında hesablanan birja indeksi

- RFR
- SAS-40
- Dou-Cons
- RTS
- RFS

375 «Spredd» çox olarsa, mütəxəssisə ödənilən gəlirin həcmi nə qədər olar?

- ödəmə olmayacaq
- normal
- kiçik

- böyük  
 qənaətbəxş

376 Brokerə komissyon haqqını ödəyir

- Broker şirkəti tərəfindən  
 Klirinq mərkəzi  
 Birja  
 Alıcılar  
 Satıcılar

377 Birjada əl hərəkətləri adlanır

- neqativ  
 mimika  
 jarqon  
 jest  
 profil

378 İki dollarlıq brokerlər hansı sayda qiymətli kağızlara görə iki dollar komissyon haqqı alır

- 500.0  
 20.0  
 5.0  
 100.0  
 40.0

379 İkiqat hərraclar bölünür

- ikili  
 tablo  
 fasiləsiz  
 fasiləsiz və onkol bazar  
 lal

380 Holland hərracları xarakterizə olunur

- dövlət qiymətli  
 bazar qiymətilə  
 aşağı qiymətlə  
 yuxarı qiymətlə  
 sərbəst qiymətlə

381 Tələb və təklifin həcmi az olduqda hərraclar necə təşkil olunur?

- əyani  
 holland  
 qiyabi  
 sadə  
 ikili

382 Birja əmtəəsi deyil

- neft  
 çay  
 buğda  
 qaz  
 kofe

383 Hesablama vaxtı düsturla müəyyən edilir

- $N=D+T$
- $D=X+Y$
- $D=A+B$
- $D=T+N$
- $X=D+Y$

384 Hesablama və klirinq sistemində riskin növləri

- bazar
- pul
- kredit
- bazar, kredit və sistem
- qarışıq

385 Klirinq yaradılır

- vergi orqanlarında
- birjadan kənar
- birjada
- hesablama palatasında
- birjada və birjadan kənar

386 Klirinq adlanır

- təqdimat
- tələb
- öhdəlik
- qarşılıqlı tələblər və öhdəliklər
- proqnoz

387 Birjada bağlanan əqdlər tərtib olunur

- Könüllü
- Mülki Məcəllə ilə
- Nizamnamə ilə
- Birja müqaviləsi ilə
- Məcburi

388 Müddətli əqdlər qanunvericiliklə müəyyənləşdirilir

- T+8
- T+3
- T+0
- T+9
- T+7

389 «Stop» əqdi bəzən adlanır

- gecikdirilən
- möhtəkir
- təcili
- dəyişdirilən
- müddətli

390 «Stop» əqdlərinin əsas fərqli cəhətləri

- Bağlanan anda ləğv edilir

- T+5 müddətinə bağlanır
- T+3 müddətinə bağlanır
- Əqdin bağlanma vaxtı ilə icra vaxtı üst-üstə düşür
- İki günə bağlanır

391 Kassa əqdidir

- «Fyuçers»
- «Opsion»
- Adi
- «Stop»
- «Forvard»

392 Birja sxemi üçün broker və dilerlərin xarakterik əlaqələri

- onqat
- beşqat
- üçqat
- ikiqat
- dördqat

393 Klirinq təşkilatlarının təşkili

- İşgüzar
- Beynəlxalq
- Dövlət
- Kommersiya
- Kooperativ

394 Birjada iştirak edən brokerlərin minimal sayı

- 6.0
- 3.0
- 1.0
- 2.0
- 4.0

395 Fyuçers əməliyyatlarında hansı iştirakçılar var?

- cavablar doğru deyil
- dilerlər, hedçerlər, agentlər
- dilerlər, brokerlər, agentlər
- hedçerlər, ticarətçilər, alverçilər
- distribyuterlər, maklerlər

396 Birja sövdələşmələrinin növləri:

- heç birisi
- forvard
- real mallarla
- real mallarla, forvard, fyuçers, opsiyon
- fyuçers

397 Hansı beynəlxalq birjalar tanıyırsız?

- Rusiya, Hollandiya, İngiltərə
- İngiltərə, Yaponiya, ABŞ
- Fransa, Rusiya, Hollandiya
- ABŞ, İtaliya, Fransa

- Almaniya, İngiltərə, Fransa

398 Əmtəə birjalarının hansı növləri var?

- universal əmtəə birjalrı, ixtisaslaşdırılmış birjalrı  
 hərrac birjalrı  
 universal və ixtisaslaşmış birjalrı  
 ixtisaslaşdırılmış birjalrı  
 universal əmtəə birjalrı

399 Birjalrı hansı xüsusiyyətlərinə görə fərqlənir?

- cavablar doğrudur  
 cavablar doğru deyil  
 topdansatış bazarının iştirakçılarının rolunun dəyişdirilməsi  
 tələb və təklifin ani olaraq qarşılaşması  
 alqı-satqı əməliyyatlarının həcmnin kəskin şəkildə artması

400 Ötən əsrin 90-cı illərində birja institutları ..... zəruri şərtlərdən biri idi

- danışıqların  
 sazişlərin bağlanması  
 bazar münasibətlərinin inkişafının  
 bazar münasibətlərinin  
 alqı-satqının

401 İlkin dövrlərdə birja ticarəti digər ticarət formalarından öz ticarət obyektinə görə .....

- ziddiyətlidir  
 fərqlənirdi  
 fərqlənirdi  
 qismən fərqlənirdi  
 tamamilə fərqlənirdi

402 Birja ticarətində ticarətin inkişafının başlıca səbəbi ..... olmuşdur

- böyük istehsalın inkişafı  
 biznesin tənəzzülü  
 kiçik biznesin inkişafı  
 cəmiyyətin inkişafı  
 istehsalın tənəzzülü

403 Birja ticarətində istənilən bazar iştirakçıları .....

- iştirak edə bilməz  
 iştirakı qadağandır  
 iştirak edə bilər  
 müvəqqəti iştirak edə bilər  
 bəzən iştirak edə bilər

404 Birja ticarəti ya kapital, ya da əmtəə qruplarının ..... ilə əlaqəlidir.

- aktivləri  
 dividend  
 torqları  
 qiymətli-kağızları  
 qeyri-aktivləri

405 Bütün inkişaf etmiş ölkələrdə bazarlar praktiki olaraq tamamilə .....

- idarə ediləndir
- idarə edilən və nəzarət ediləndir
- yalnız nəzarət ediləndir
- təşkil olunan və nəzarət ediləndir
- təşkil olunan, idarə edilən və nəzarət ediləndir

406 Mütəşəkkil və qeyri-mütəşəkkil bazarlar ötən əsrin ..... bölünməyə başladı

- 60-cı illərinə qədər
- axırlarından
- ortalarından
- 30-cu illərinə qədər
- 50-ci illərinə qədər

407 Ticarət formasına görə fərqləndirilir:

- küçə bazarları
- birja bazarları, birjadan kənar bazarlar
- topdan ticarət, pərakəndə ticarət
- təşkil olunmuş topdan bazarlar, pərakəndə ticarət, birja bazarları
- birja bazarları

408 Mənşəyinə görə mütəşəkkil bazarlar ola bilər:

- yalnız özünü təşkil edən
- mərkəzləşdirilmiş
- özünü təşkil edən
- özünü təşkil edən və mərkəzləşdirilmiş
- yalnız mərkəzləşdirilmiş

409 Yüksək mütəşəkkil bazarlarda ticarət prosesləri tənzimlənir

- bir tərəfli
- iki tərəfli
- üç tərəfli
- praktiki olaraq hər tərəfli
- hər tərəfli

410 Az mütəşəkkil bazarlar ticarət prosesləri tənzimlənir .....

- üç tərəfli
- bir tərəfli
- hər tərəfli
- heç də hər tərəfli olmadan
- iki tərəfli

411 Ticarət aktivinin növündən asılı olaraq mütəşəkkil bazarlar bölünür .....

- valyuta bazarına
- qiymətli kağızlar bazarına
- emissiya prospektinə
- mütəşəkkil əmtəə bazarına
- kredit bazarına

412 Mütəşəkkil bazarı ..... asılı olaraq təsnifləşdirmək olar

- ticarət formasından
- bütün aktivlərdən
- ticarət aktivinin növündən



- təşkilatçılıq səviyyəsindən  
 mənşəyindən

413 Ticarətin forması mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə .....

- aktivin növünə görə deyil  
 təsnifləşdirilmir  
 təsnifləşdirilir  
 təsnifləşdirilməsi əlamətinə aiddir  
 aktivin növünə görədir

414 Bazarın yaranması mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə .....

- təsnifləşdirilir  
 aktivin növünə görədir  
 aktivin növünə görə deyil  
 təsnifləşdirilməsi əlamətinə aiddir  
 təsnifləşdirilmir

415 Təşkilatçılıq səviyyəsi mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə .....

- aktivin növünə görədir  
 aktivin növünə görə deyil  
 təsnifləşdirilmir  
 təsnifləşdirilməsi əlamətinə aiddir  
 təsnifləşdirilir

416 Ticarət edilən aktivin növü mütəşəkkil bazarın təsnifləşdirilməsi əlamətinə .....

- təsnifləşdirilmir  
 aktivin növünə görə deyil  
 aktivin növünə görədir  
 təsnifləşdirilməsi əlamətinə aiddir  
 təsnifləşdirilir

417 Mütəşəkkil bazarlar təsnifləşdirilirmi?

- struktur baxımından təsnifləşdirilir  
 qanun yol vermir  
 təsnifləşdirilir  
 təsnifləşdirilmir  
 qanun yol verir

418 Mütəşəkkil bazar öz növbəsində ..... bazardır

- nəzarətdən çıxmış  
 texnoloji  
 texniki  
 qaydaya salınmış  
 təşkil olunmayan

419 Dövlət və ictimai təşkilatlar tərəfindən bazarın tənzimlənməsi mütəşəkkil bazarın xarakterik xüsusiyyətlərindən .....

- hesab edilmir  
 qismən hesab edilir  
 bəzən hesab edilir  
 hesab edilir  
 ziddiyətlidir

420 Tələb və təklifin cəmlənməsi mütəşəkkil bazarın xarakterik xüsusiyyətlərindən .....

- ziddiyətlidir
- qismən hesab edilir
- bəzən hesab edilir
- hesab edilir
- hesab edilmir

421 Təşkilatın olması mütəşəkkil bazarın xüsusiyyətlərindən .....

- hesab edilmir
- qismən hesab edilir
- ziddiyətlidir
- hesab edilir
- bəzən hesab edilir

422 Mütəşəkkil bazarın xarakterik xüsusiyyətlərindən biri kimi təsdiq edilmiş qaydaların olması və aktivlərin göndərilməsi .....

- ziddiyətlidir
- qismən hesab edilir
- hesab edilmir
- hesab edilir
- bəzən hesab edilir

423 Mütəşəkkil bazarın bəzi xüsusiyyətləri vardır:

- müəyyən edilmiş qaydalar
- təklifin cəmlənməsi
- təşkilatın olması
- tələbin cəmlənməsi
- dövlət tərəfindən tənzimlənmə

424 Bazar anlayışı istehsal münasibətlərində bir çox prosesləri .....

- təkmilləşdirir
- rədd edir
- aid etmir
- aid edir
- bəzən aid edir

425 Tədavül sferası mal və xidmətlərin son istehlakçılarını istehsalçılarla .....

- birləşdirir
- əlaqələndirmir
- qismən əlaqələndirir
- əlaqələndirir
- ayırır

426 Tədavül sferası istehsalçıları .....

- birləşdirir
- əlaqələndirmir
- ayırır
- əlaqələndirir
- qismən əlaqələndirir

427 Mütəşəkkil bazarın yaranması ....., tələbin inkişafı ilə izah edilir.

- ictimai
- insani
- texniki
- t dav l sferası
- elmi

428 M t ş kkil bazarın yaranması ..... t l bin inkişafı ilə izah edilir.

- ictimai
- texniki
- insani
- istehsal
- elmi

429 M t ş kkil bazarın vahid formasının olmasını t sdiq etmək olarmı?

- s rb st zonadır
- qanun yol vermir
- t sdiq etmək olar
- xeyir
- m t ş kkil bazardır

430 M t ş kkil bazarın m xt lif formalarının olmasını t sdiq etmək olarmı?

- qanunla t nziml nmir
- qanun yol vermir
- t s rr fat şəraitində m mk nd r
- b li
- qanunla t nziml nir

431 Birja ticarətini bazarın qeyri-m t ş kkil formalarından biri kimi t sdiq etmək olarmı?

- t nziml n n bazardır
- qanun yol vermir
- universal bazardır
- xeyir
- qeyri-m t ş kkil bazardır

432 Birja ticarətini bazarın m t ş kkil formalarından biri kimi t sdiq etmək olarmı?

- universal bazardır
- qanun yol vermir
- m t ş kkil bazar deyil
- b li
- qeyri-m t ş kkil bazardır

433 Orta  srl rin yarmarkaları m asir birjaların  sası kimi hesab etmək olarmı?

- adaptasiya edil  bilm z
- qanun yol vermir
- hesab edil  bilm z
- b li
- qanunla qadağan edilir

434 Yarmarkalar ..... prinsipləri ilə f aliyyət g st rir.

-  z n  maliyy l şdirm 
-  z n  idar  etm 
- yalnız  z n  t nziml m 

- özünü tənzimləmə və özünü idarə etmə
- yalnız özünü idarə etmə

435 Yarmarkalar böyük bazar strukturlarını əhatə edir:

- bütün dövrlərdə
- qanun çərçivəsində
- bazar təsərrüfatında
- bəli
- ənənəvi təsərrüfatçılıq şəraitində

436 Birjalar ticarəti ..... keçirir

- ictimai istəklə
- nizamnamə ilə
- müəyyən olunmayan qaydalarla
- müəyyən edilmiş qaydalarla
- təsis müqavilələri ilə

437 Birjalar əvvəlcədən müəyyən edilmiş yerdə və ..... ticarət keçirə bilər

- payız mövsümündə
- qış mövsümündə
- yay mövsümündə
- dəqiq vaxtda
- qeyri-müəyyən vaxtda

438 Birjalar səsli kütləvi torqları keçirə bilərmə?

- məsələyə baxış tərzini müxtəlifdir
- iqtisadi şərait imkan vermir
- qanun icazə vermir
- bəli
- təsərrüfat subyektləri imkan vermir

439 Birja hüquqi şəxs kimi yaradıla bilərmə?

- kapitalizmdə
- qanun yol vermir
- hüquqi şəxs olmadan
- bəli
- fiziki şəxs kimi

440 Birja ticarətində təkamül olubmu?

- ziddiyətlidir
- qanun yol vermir
- XIV əsrdən sonra
- bəli
- keçid dövrlərində

441 Birja ticarəti fərqli xüsusiyyətlərə .....

- ziddiyətlidir
- aid deyil
- malik deyil
- malikdir
- şərti olaraq malikdir

442 Müəssisənin profilini dəyişməmək məqsədi ilə qızıl səhmlər .....

- buraxılmır
- satılır
- mövcud deyil
- buraxılır
- qismən buraxılır

443 Müəssisənin səhmləri paylanır:

- açıq abunə yolu ilə
- qapalı abunə yolu ilə
- açıq bazarda
- təchizatçılarla
- brokerlərin vasitəsi ilə

444 Əmək kollektivinin səhmləri paylanır:

- açıq bazarda
- təchizatçılarla
- qapalı abunə yolu ilə
- açıq abunə yolu ilə
- brokerlərin vasitəsi ilə

445 Müəssisənin səhmləri ..... prosesi nəticəsində buraxılır

- təchizat
- özəlləşdirmə
- ləğvetmə
- satış
- istehsal

446 Əmək kollektivinin səhmləri ..... prosesi nəticəsində buraxılır

- ləğvetmə
- özəlləşdirmə
- istehsal
- satış
- təchizat

447 İmtiyazlı səhmlər üzrə dividend ciddi şəkildə müəyyən olunur:

- illik
- həcmə nisbətən faizlə
- pul ifadəsində
- aylıq faizlə
- günlük

448 İmtiyazlı səhmlər üzrə dividend ciddi şəkildə müəyyən olunur:

- aylıq faizlə
- illik
- günlük
- nominala nisbətən faizlə
- ümumi həcmə nisbətən faizlə

449 İmtiyazlı səhmlər sahiblərinə ilk növbədə ..... almağa imkan verir

- maşın

- dividend
- çek
- qəbz
- mənzil

450 Pul vəsaitlərinin tərkibinin bazar qiymətlərinə təsir amilləri .....

- ola bilər
- təsir etmir
- təsir edir
- qismən mümkündür
- bazar qiymətidir

451 Bazar qiymətinə dividendin dinamikasının təsir amilləri .....

- bazar qiymətidir
- təsir edir
- qismən mümkündür
- təsir etmir
- ola bilər

452 Bazar qiymətinə dividendin gəlirinin artım amillərinin təsiri .....

- qismən mümkündür
- təsir edir
- bazar qiymətidir
- ola bilər
- təsir etmir

453 Start qiymətindən ..... qiymətə satıla bilər:

- yuxarı
- cavablar doğrudur
- sabit
- aşağı
- eyni

454 Hərrac gəliri hesablanır:

- arbitraj şöbəsində
- qiymət şöbəsində
- marketinq şöbəsində
- mühasibatlıqda
- ekspertiza şöbəsində

455 Xəz-dəri məmulatları üzrə beynəlxalq hərrac yerləşir:

- Bakıda
- Sankt-Peterburqda
- Tokioda
- Seulda
- Londonda

456 Holland hərracı keçirilir:

- azalan qiymətlə
- dəyişən qiymətlə
- bazar qiymətilə
- artan qiymətlə

sabit qiymətlə

457 İngilis hərracı keçirilir:

- sabit qiymətlə
- artan qiymətlə
- azalan qiymətlə
- bazar qiymətilə
- dəyişən qiymətlə

458 Hərracda satıla bilər:

- vakansiyalar
- bələdiyyə torpaqları
- neft məhsulları
- tikinti materialları
- xammallar

459 Hərraclar təşkil edilir:

- icbari
- yalnız məcburi
- yalnız könüllü
- könüllü və məcburi
- məcburi

460 Bəzi hallarda satıcı və hərrac iştirakçısı aşağı qiymətə razılaşıır

- katirovka qiymətindən
- xüsusi qiymətdən
- birja qiymətindən
- minimal qiymətdən
- «ehtiyat» qiymətindən

461 Malların ekspert qiymətləndirilməsi müəyyən etməklə yekunlaşır

- Ən yüksək qiymətin
- Müqavilə qiymətinin
- Start qiymətinin
- Ehtimal qiymətin
- Katirovka qiymətinin

462 Hərrac mal satışı üsuludur

- xalq istehlakı mallarının
- ictimai
- fərdi xarakterli malların
- fərdi xarakterli malların əvvəlcədən müəyyən olunmuş vaxtda və yerdə açıq-aşkar satışı
- fərdi xarakteri olmayan malların

463 Yarmarka ticarət əməliyyatlarının gedişidir

- Yarmarkanın işini tənzimləyir
- Arbitraj, informasiya, müqavilələrin qeydiyyatı və uçotu şöbələrinə nəzarət edir və qismən tənzimləyir
- Arbitraj, informasiya və qeydiyyat şöbələrini əlaqələndirir
- Arbitraj, informasiya və qeydiyyat şöbələrinə qismən nəzarət edir
- Yarmarkanın işinə tam nəzarət edir

464 Yarmarkanın işçi orqanıdır

- marketing və reklam qrupu
- reklam və elanlar şöbəsi
- müdiriyyət, arbitraj, marketing qrupu, sazişlərin uçotu və s.
- marketing qrupu, sazişlərin uçotu
- müdiriyyət, arbitraj şöbəsi

#### 465 Yarmarka komitəsi

- informasiya toplayır
- yarmarka iştirakçılarının tərkibini müəyyən edir və işçi orqanı yaradır
- yalnız iştirakçıları müəyyən edir
- işçi orqanları yaradır
- iş şəraiti yaradır

#### 466 Yarmarka komitəsidir

- qeyri-kollegional orqandır
- kollegional orqandır
- xüsusi orqandır
- ictimai orqandır
- icra orqanıdır

#### 467 Yarmarka komitəsinin tərkibinə daxil olan nümayəndələr

- istehsal və kommersiya strukturları
- dövlət, kommersiya, istehsal, elmi-tədqiqat strukturları
- yalnız kommersiya qurumları
- yalnız dövlət qurumları
- elmi-tədqiqat institutları

#### 468 Konkret yarmarkaya rəhbərlik üçün yaradılır

- yarmarka komitəsi
- qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün geniş səlahiyyətə malik yarmarka komitəsi
- sərgi komitəsi
- hərrac komitəsi
- birja komitəsi

#### 469 Topdan yarmarkalar əsasən işləyir

- xüsusi
- yeri və vaxtı əvvəlcədən müəyyən olunmuş qrafiklə
- mövsümi
- fasiləsiz
- birjalarn təsiri altında

#### 470 Yarmarkalar təşkil olunur

- iqtisadi orqanlarda
- dövlət idarəetmə orqanlarında və böyük kommersiya strukturlarında
- yalnız xüsusi dövlət orqanlarında
- yalnız mili kommersiya orqanlarında
- ictimai orqanlarda

#### 471 Yarmarkalar bölünür

- beynəlxalq, regional, zonal
- beynəlxalq, regional, ümumrespublika, zonal
- orta



- böyük, orta, kiçik
- ümumrespublika, regional, zonal

472 Satıcı və alıcılar üçün

- yarmarkalar əlverişli, ucuz və etibarlıdır
- birjalar əlverişli, ucuz və etibarlıdır
- birjalar yarmarkalara nisbətən əlverişlidir
- yarmarkalar birjalara nisbətən əlverişlidir
- birja ilə yarmarkanın fərqi yoxdur

473 Yarmarkanın uğurlu keçirilməsi üçün lazımdır

- reklam olunmalıdır
- satış stimullaşdırılmalıdır
- iştirakçılar reklam olunmalıdır
- iştirakçıları dəvət etmək lazımdır
- iştirakçılar, satılan malların çeşidi və sayı haqqında əvvəlcədən təqribi məlumat olunmalıdır

474 Əgər hüquqi və fiziki şəxslər yarmarkada öz malını satmaq və ya reklam etmək istəyirsə, onda

- Çek almalıdır
- Vəsait ödəməlidir
- Əvvəlcədən yer almalı və ya sifariş verməlidir (sahə metrə)
- Sifariş verməli və ya yer almalıdır (satdığı məhsulun həcmi qədər)
- Yerləşmə pulunu əvvəlcədən ödəməlidir (tarif sisteminə əsasən)

475 Yarmarkalar keçirilə bilər

- Yalnız xüsusi binalarda
- Xüsusi və icarə olunmuş binalarda
- Tərəflərin razılığı ilə xüsusi binalarda
- Hökumətin icazəsi ilə xüsusi yerlərdə
- Yalnız icarə olunmuş yerlərdə

476 Yarmarkalar yaradılır

- Regionlararası mal dövriyyəsi əməliyyatlarının fəallaşdırılması
- İstehsal və tədavi sferasında inhisarsızlaşdırma üçün
- Tədvül sferasında inhisarsızlaşdırma üçün
- Mal qiymətini azaltmaq üçün
- Tərəflər arasında işgüzar və təsərrüfat əlaqələrinin sərbəst qurulması

477 Sərginin funksiyaları hansılardır?

- kommersiya xarakterli informasiyaların mübadiləsi
- cavablar doğrudur
- informasiya xidməti
- reklam işinin təşkili
- informasiya-məlumat bankının yaradılması

478 Keçirilmə qaydasından təşkil formasından asılı olaraq hərracların hansı forması doğrudur?

- gizli, aşkar
- könüllü, məcburi
- qiymətlərin artması və ya azaldılması
- aşkar könüllü
- məcburi, gizli

479 Hərrac nədir?

- bütün növ məhsulların satışı
- əvvəlcə müəyyən edilmiş yerdə və vaxtda fərdi xüsusiyyətlərə malik əmtələrin satışı
- kooperasiya
- məhsul sahibinin yüksək gəlir əldə etməsi vasitəsi
- istifadə edilmiş məhsulların satışı

480 Ticarət əməliyyatlarının xarakterindən asılı olaraq yarmarkanın təşkili istiqamətləri:

- artıq məhsullar
- istifadə edilməyən məhsullar
- ucuzlaşdırılmış məhsullar
- ilk dəfə dövriyyəyə buraxılan məhsullar
- kənd təsərrüfatı malları

481 Hərrac komitəsinin tərkibinə kimlər daxildir?

- kommertsant
- kommertsant, sədr, ekspert, mühasib, hüquq məsləhətçisi, hərracçı
- hərracçı, sədr
- kommertsant, ekspert
- əmtəəşünas, ekspert

482 Hərraclər neçə növdə keçirilir?

- 8.0
- 6.0
- 2.0
- 5.0
- 4.0

483 Hərracda əsasən hansı məhsullar satılır?

- istehsal vasitələri
- əntiq əşyalar, rəsm əsərləri
- hər növ məhsullar
- qiymətli kağızlar
- yalnız rəsm əsərləri

484 Yarmarka nədir?

- gündəlik bazar
- ildə bir dəfə keçirilən bazar
- mövsümi bazar
- gündəlik təlabat bazarı
- topdansatış ticarətinin forması

485 İncəzlərə səhmlərin birbaşa tədavül yolu ilə yerləşdirilməsi .....

- istehsal prosesində yerləşdirilmir
- müstəsna hallarda mümkündür
- yerləşdirilmir
- tədavül yolu ilə mümkündür
- istehsal prosesində yerləşdirilir

486 Səhmlərin yerləşdirilməsi ..... yolla həyata keçirilir.

- 5.0

- 4.0
- 3.0
- 2.0
- 6.0

487 Potensial investorlar üçün adi səhmlərin riski .....

- risk sığortalanmır
- risksizdir
- risk ola bilməz
- risk mümkündür
- qismən mümkündür

488 Təqdim olunan səhmlər adlı səhmlərlə müqayisədə ..... fərqlənir

- ziddiyətli olması ilə
- likvidsiz olması ilə
- likvidliyin az olması ilə
- likvidliyin çox olması ilə
- qismən likvidsiz olması ilə

489 Təqdim olunan səhmlər pul vəsaitlərinə ..... çevrilə bilər

- qismən
- müəyyən vaxtda
- müddət bitdikdə
- istənilən anda
- imkan daxilində

490 Təqdim olunan səhmlərə adətən aiddir:

- iki növ
- böyük nominal
- yalnız böyük nominal
- böyük tiraj
- üç növ

491 Təqdim olunan səhmlərdən adi səhmlərin fərqi ..... ibarətdir

- nominalın olmamasından
- yalnız nominalın aşağı olmasından
- nominalın aşağı olmasından
- nominalın böyük olmasından
- bəzən böyük nominaldan

492 Təqdim olunan səhmlər adətən ..... malik olur

- üç növə
- yalnız böyük nominala
- böyük nominala
- kiçik nominala
- iki növə

493 Varrantlar ..... buraxılır

- kiçik müəssisələr tərəfindən
- böyük olmayan firmalar tərəfindən
- böyük səhmdar cəmiyyətlər tərəfindən
- yalnız böyük səhmdar cəmiyyətləri tərəfindən

- yalnız böyük olmayan firmalar tərəfindən

494 Varrant özündə əks etdirir:

- adlı səhmi  
 əqdi  
 müqaviləni  
 qiymətli kağızı  
 adi kağızı

495 Varrant müəyyən edir:

- müqaviləni  
 alışı  
 satışı  
 səlahiyyəti  
 əqdi

496 Opsion varrantları alınmış yeni səhmlərdən imtina hüququnu .....

- alır  
 yolverilməzdir  
 müvəqqəti vermir  
 verir  
 vermir

497 Opsion varrantları yeni səhmlərin alınması hüququnu .....

- vermir  
 alır  
 yolverilməzdir  
 verir  
 müvəqqəti vermir

498 Opsion varrantları yeni səhmlərin alınması və ya ondan imtina edilməsi hüququnu ...

- yolverilməzdir  
 alır  
 vermir  
 verir  
 müvəqqəti vermir

499 Fəaliyyətdə olan qiymətli kağızların səhmdar cəmiyyəti səhmlərinin emissiyasında qiymətli kağızların yerləşdirilməsində ..... müşayiət edir.

- sertifikat  
 fyuçerslər  
 çekləri  
 opsion varrantları  
 opsion

500 Fəaliyyətdə olan qiymətli kağızları, səhmdar cəmiyyətinin səhmlərinin emissiyası prosesində ..... qiymətli kağızlar müşayiət edir.

- çekləri  
 opsion  
 sertifikat  
 opsion varrantları  
 fyuçerslər

501 Qızıl səhmlər ..... il müddətinə veto qoymaq hüququ verir

- 7.0
- 8.0
- 3.0
- 5.0
- 6.0

502 Qızıl səhmlər veto qoymaq hüququ .....

- yolverilməzdir
- alır
- vermir
- verir
- müvəqqəti vermir

503 Ticarət palatası sərgiləri təşkil edir:

- hərraclarda
- Bakı Ekspo Mərkəzində
- idman arenalarında
- bazarlarda
- birjada

504 Ticarət palatasının səlahiyyətinə aiddir:

- valyuta toplamaq
- sərgilər təşkil etmək
- bazar təşkil etmək
- xarici əlaqə yaratmaq
- treninq keçirmək

505 Sərgilərdə dövlət nəzarəti çox olan ölkələr

- Almaniya
- cavablar doğrudur
- İspaniya
- Fransa
- İtaliya

506 Miqyasına görə sərgilər ola bilər

- az ixtisaslaşdırılmış
- az ixtisaslaşdırılmış, çox ixtisaslaşdırılmış və universal
- milli
- regional
- çox ixtisaslaşdırılmış

507 Sərgi tiplərindən biridir

- hər hansı firma və ya şirkətin sərgisi, xüsusi sərgi
- xüsusi sərgi
- firmanın sərgisi
- xüsusi sərgi
- şirkətin sərgisi

508 Yarmarka və sərgilərin tipləri mövcuddur

- kiçik ticarət yarmarkaları

- satış yarmarkaları
- sərgilər, sahə yarmarkaları
- əsas ticarət yarmarkaları
- yarmarkalar, sərgilər

509 TSP-nin tərkibin daimi fəaliyyətdə olan komitələr daxildir

- 40.0
- 35.0
- 15.0
- 5.0
- 20.0

510 Ticarət palatasının ali idarəedici orqanıdır

- konfrans
- qurultay
- iclas
- konqres
- ümumi iclas

511 Ticarət palatasının əmlakı formalaşdırılır

- müxtəlif rüsumlar
- üzvlük haqqı, təsərrüfat fəaliyyətindən gələn gəlir və digər daxilolmalar hesabına
- üzvlük haqqı ilə
- təsərrüfat fəaliyyətindən gələn gəlirlə
- digər daxilolmalar və yardımçı təsərrüfatdan gələn gəlirlər hesabına

512 Ticarət palatası fəaliyyətini dayandırır

- Yuxarı orqanlar qərar qəbul etdikdə
- Yenidən təşkil olunduqda, birləşdirildikdə, ləğv edildikdə və yuxarı orqanlar qərar qəbul etdikdə
- Yenidən təşkil olunma, birləşdirmə
- Ləğv edildikdə
- Birləşdikdə

513 Ticarət palatasının qeydiyyatını həyata keçirir

- Vergilər Nazirliyi
- Ədliyyə Nazirliyi
- Güc strukturları
- Hüquq-mühafizə orqanları
- Yerli orqanlar

514 Ticarət-sənaye palatası təsisçilərin təşəbbüsü ilə yaradılır

- 5.0
- 25.0
- 10.0
- 35.0
- 15.0

515 Ticarət palatası ilk dəfə yaradılıb

- Moskva
- Edenburq (İngiltərə)
- Tbilisi
- Marsel (Frans)

Bakı

516 Ticarət palatası institutu öz tarixini başlayıb

- 1830-da  
 1555-də  
 1480-də  
 1370-də  
 1600-da

517 Avropada ilk TSP yaradılıb

- XX əsrdə  
 XIX əsrdə  
 XVI əsrdə  
 XV əsrdə  
 XIV əsrdə

518 Ticarət-sənaye palatası

- qeyri-ictimai birlikdir  
 biznesin iştirakı üzrə dövlətin təsirli ictimai güclərindən biri  
 biznesin inkişafı üzrə dövlət təşkilatı  
 kənd təsərrüfatının inkişafı üzrə dövlət qurumu  
 ictimai birlikdir

519 Ticarət-sənaye palatasıdır (TSP)

- investisiya fondu  
 beynəlxalq normaların və azad sahibkarlıq əməllərinin qorunması  
 azad sahibkarlığın qorunması üzrə təşkilat  
 beynəlxalq əlaqələrin qorunması üzrə təşkilat  
 investisiya şirkəti

520 Əmək birjalarında işsizlər ödənişlə qeydiyyatla alınır:

- 9 ay  
 5 ay  
 3 ay  
 6 ay  
 7 ay

521 Əmək birjasının predmetidir:

- qiymətli kağızlar  
 təqaüdçülər  
 peşəkarlar  
 boş vakansiyalar  
 miqrantlar

522 Əmək birjasının əsas funksiyası nədir?

- cavablar doğrudur  
 qiymətli kağızların satışını təşkil etmək  
 məhsulların satışını təşkil etmək  
 vətəndaşların işlə təminatını təşkil etmək  
 cavablar doğru deyil

523 Bəzi hesablamalara görə miqrantların daimi yaşayan əhalinin tərkibinə uyğunlaşmasına vaxt lazımdır

- 3 il
- 15 il
- 20 il
- 10 il
- 5 il

524 Miqrant axını nəticəsində müşayiət olunur

- işsizlik
- bazar infrastrukturunda gərginliyin azalması
- sosial infrastrukturda gərginliyin azalması
- sosial infrastrukturda gərginliyin artması
- əmək haqqının artması

525 Əhali miqrasiyası ölkənin sosial-iqtisadi inkişafına təsir edir

- qarışıq
- müsbət
- stimullaşdırıcı
- əks-təsir
- mənfi

526 Miqrasiya prosesi müxtəlif amillərdən asılı olaraq bölünür

- sosial-iqtisadi
- demoqrafik
- təbii-iqlim
- bütün cavablar doğrudur

527 Miqrasiya fəaliyyətinin həyata keçirilməsi vasitəsidir

- birjalar
- dövlət müəssisələrinin köməyi ilə miqrasiyanın təşkili
- miqrantların öz gücü və vasitələri hesabına sərbəst hərəkəti
- miqrantların öz gücü və vasitələri hesabına sərbəst hərəkəti, dövlət müəssisələrinin köməyi ilə miqrasiyanın təşkili, ictimai orqanların iştirakı ilə miqrasiya
- ictimai orqanların iştirakı ilə miqrasiya

528 Ölkədə əhali miqrasiyasının qanunvericiliklə müəyyən edilmiş normalarıdır

- açıq
- qeyri-qanuni
- qanuni
- qanuni və qeyri-qanuni
- gizli

529 Dəyişkən miqrasiyadır

- iş qüvvəsinin daxili hərəkəti
- iş qüvvəsinin bir yaşayış məntəqəsindən digərinə keçməsi
- kənd təsərrüfatında işlərin mövsümi artması
- iş qüvvəsinin daimi olaraq bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə getməsi və əksinə
- iş qüvvəsinin müxtəlif yaşayış məntəqələri arasında hərəkəti

530 İş qüvvəsinin hərəkətinin xarakterindən asılı olaraq miqrasiyaya bölünür

- passiv
- dəyişkən
- mövsümi



- mövsümi və dəyişkən
- mövsümi və çevik

531 Müxtəlif səbəblərdən asılı olaraq əhali miqrasiyası bölünür

- icbari
- məcburi
- könüllü
- könüllü və məcburi
- fasiləli

532 Əhali miqrasiyası bölünür

- qayıtmayan miqrasiya
- geri qayıdan və qayıtmayan miqrasiya
- daimi və müvəqqəti miqrasiya
- daimi, müvəqqəti, geri qayıdan və qayıtmayan miqrasiya
- uzunmüddətli miqrasiya

533 İmmiqrasiya

- əhalinin uçotu
- əhali axını
- hər hansı ölkənin sərhəddindən əhalinin getməsi
- hər hansı bir ölkənin ərazisinə əhalinin gəlməsi
- miqrasiya xidməti

534 Emiqrasiya

- əhalinin miqrasiyası
- əhalinin qayıtması
- digər ölkənin ərazisinə əhalinin getməsi
- hər hansı bir ölkənin sərhəddindən əhalinin digər ölkəyə keçməsi
- hər hansı bir ölkənin ərazisinə əhalinin gəlməsi

535 İş qüvvəsinin ərazi üzrə çevikliyi

- yerli miqrasiya
- miqrasiya xidməti
- istehsalın başqa sahələrlə qarışdırılması
- əhali miqrasiyası
- istehsal güclərinin qarışdırılması

536 İctimai-sosial sahədə iş qüvvələrinin çevikliyi

- əmək birjalarının aktivliyi nəticəsində
- əmək fəaliyyətinin müxtəlif proseslərdən asılı olaraq dayandırılması
- müxtəlif səbəblərdən əmək fəaliyyətinin dayandırılması
- müxtəlif səbəblərdən əmək fəaliyyətinin məzmununda baş verən dəyişikliklər
- əmək fəaliyyətinin məzmununun dəyişməsi nəticəsində

537 İş qüvvəsi bölünür

- ekstremal, sosial və ərazi
- ərazi və ictimai
- sosial və ictimai
- sosial-ictimai və ərazi
- sosial və ərazi

538 Məşğulluğun passiv siyasətində ödənilən yardımlar

- iş yerlərinin seçilməsinə qədər ödənişlərin dayandırılması
- dövlətin məşğulluq xidmətinə etdiyi yardımlar
- iş yerlərinin seçilməsi məqsədilə işsizlərə yardımların edilməsi
- iş yerlərinin seçilməsi məqsədilə işsizlərə dövlət məşğulluq xidmətlərinin etdiyi yardımlar
- əlavə yardımların dövlət məşğulluq xidmətləri tərəfindən dayandırılması

539 Fəal məşğulluq siyasətidir

- verginin azaldılması məqsədilə dövlətin sosial-iqtisadi tədbirləri
- işsizlik səviyyəsinin azaldılması məqsədilə dövlətin iqtisadi tədbirləri
- işsizlik səviyyəsinin azaldılması məqsədilə dövlətin iqtisadi və təşkilati tədbirləri
- işsizlik səviyyəsinin azaldılması məqsədilə dövlətin hüquqi, təşkilati və iqtisadi tədbirləri
- işsizlik səviyyəsinin azaldılması məqsədilə məhsuldarlığın yüksəldilməsi tədbirləri

540 Məşğulluq siyasəti vasitələrinin seçilmiş əsas variantları

- 5.0
- 4.0
- 2.0
- 6.0
- 3.0

541 Amerikan modeli iş yerlərinin yaradılmasına istiqamətlənir

- sosial bərabərsizliyi
- iqtisadi aktiv əhalinin məhsuldarlığının aşağı olması
- iqtisadi aktiv əhalinin yüksək məhsuldarlığının olması
- iqtisadi aktiv əhalinin müəyyən hissəsi üçün yüksək məhsuldarlığın tələb olunmaması
- əhalinin qeyri-aktiv hissəsinin iş yerləri ilə təmin olunması

542 Skandinaviya modeli təmin etməyə əsaslanır

- sosial bərabərliyi
- bütün zəhmətkeşlərə dövlət yardımının verilməsi
- bütün zəhmətkeşlərin dövlət qulluğunda təmin edilməsi
- əmək haqqının orta səviyyəsilə dövlət bölməsində praktiki olaraq bütün zəhmətkeşlər üçün iş yerlərinin yaradılması
- qeyri-dövlət bölməsində işçilərin əmək məhsuldarlığının artırılması

543 Məşğulluq siyasətində avropa modelidir

- əmək haqqının azaldılması
- əmək məhsuldarlığının yüksəldilməsi
- əmək haqqının yüksəldilməsi
- əmək məhsuldarlığının yüksəldilməsi ilə işçilərin sayının azaldılması
- əmək məhsuldarlığının yüksəldilməsi ilə işsizlərin sayının azaldılması

544 Məşğulluq siyasətinin əsas modellərinin sayı

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 7.0

545 Məşğulluq siyasətinin müxtəlif səviyyələri vardır

- region, sahə, lokal

- sahə, region, lokal
- beynəlxalq, regional, sahə
- ümumdövlət, regional və lokal
- lokal, sahə

546 Məşğulluq siyasəti tədbirlərin məcmusudur

- əmək bazarının
- cəmiyyət üzvlərinin iqtisadi inkişafına təsir
- cəmiyyət üzvlərinin sosial inkişafına təsir
- cəmiyyətin və hər bir cəmiyyət üzvünün sosial-iqtisadi inkişafına birbaşa və ya dolayısı ilə təsir
- cəmiyyətin sosial-iqtisadi inkişafına təsir

547 İşsizliyi öyrənərkən xüsusi olaraq fikir vermək lazımdır

- işsizliyin tipi və müddəti
- işsizliyin səviyyəsi
- işsizlərin statusu
- işsizliyin əhatə etdiyi sahələr və işsizlərin hərəkəti
- təbii işsizlik

548 İqtisadiyyatda məşğul olan əhalini şərti olaraq qruplara bölmək olar

- qeyri-rəsmi dövlət və qeyri-rəsmi xüsusi bölmədə çalışanlar
- rəsmi dövlət və rəsmi qeyri-dövlət bölməsində çalışanlar
- tələbələr
- dövlət və qeyri-dövlət bölməsində çalışanlar
- rəsmi dövlət və qeyri-rəsmi xüsusi bölmədə çalışanlar

549 Xarici əmək bazarı işəgötürən və muzzdlu işçilər arasında münasibətlər sistemidir

- ölkələr, müəssisələr, sahələr
- region, sahələr
- ölkə, region
- ölkələr, region, sahələr
- ölkələr, müəssisələr, region

550 Daxili əmək bazarı şərtlənir

- ləğv edilən iş yerlərinin sayı ilə
- məşğulluq səviyyəsi ilə
- müəssisədə işçilərin sayı və təşkililə
- avadanlıqdan istifadə dərəcəsi ilə
- təkrar yaradılan iş yerləri ilə

551 Əmək bazarının seqmentlərə bölünməsinin səbəbləri

- bazarın konyukturu
- əməyin sosial effektivlik səviyyəsi
- istehsalda iqtisadi effektivlik səviyyəsi
- istehsalda iqtisadi effektivlik səviyyəsi, əməyin sosial effektivlik səviyyəsi, istehsalda əməyin sosial-iqtisadi səviyyəsi
- istehsalda əməyin sosial-iqtisadi səviyyəsi

552 Təkrar əmək bazarı üçün xarakterikdir

- texnika və texnologiyanın sərf olması
- əmək haqqının aşağı olması
- əhalinin yaşlı hissəsi

- məşğulluğun qeyri-sabitliyi və kadr axırcılığının yüksək olması
- peşəkarcasına irəliləmə imkanının olmaması

553 İlk əmək bazarı üçün xarakterikdir

- peşəkar irəliləmə imkanlarının olması
- əmək haqqının yüksək, məşğulluq səviyyəsinin sabit olması
- idarəetmə sisteminin olması
- progressiv texnologiyaların olması
- işçilərin yenidən hazırlanması

554 Əmək bazarının segmentləşdirilməsi

- iş qüvvəsi tələb-təkliflə məhdudlaşdırılır
- əcnəbi iş qüvvələri hesabına əmək bazarı formalaşdırılır
- iş qüvvəsi məhdudlaşdırılmır
- ölkə sərhədləri daxilində çevik iş qüvvəsinin məhdudlaşdırılması
- iş qüvvəsi əmək bazarında formalaşır

555 Təqaüd yaşından əvvəl yaş həddi (əmək qabiliyyətli əhəlinin hansı yaşdan yuxarı)

- 55.0
- 60.0
- 40.0
- 50.0
- 70.0

556 Orta yaş qrupu

- 30-40 yaş
- 25-30 yaş
- 30-35 yaş
- 30-49 yaş
- 40-45 yaş

557 Əhəlinin əmək fəaliyyətli aktiv hissəsi (gənc qrup)

- 35-40 yaş
- 18-25 yaş
- 25-30 yaş
- 16-29 yaş
- 20-30 yaş

558 Əhəlinin cinsi yetkin hissəsi sayılır

- əhəlinin sosial-iqtisadi qrupu
- əhəlinin sosial qrupu
- əhəlinin demoqrafik qrupu
- əhəlinin sosial-demoqrafik qrupu
- əhəlinin iqtisadi qrupu

559 Məşğulluğun üç növü fərqləndirilir

- Qismən, qeyri-məhsuldar və məcburi seçilən məşğulluq
- Qismən, məhsuldar və sərbəst seçilən məşğulluq
- Tam, qismən və sərbəst seçilən məşğulluq
- Tam, məhsuldar və sərbəst seçilən məşğulluq
- Tam, qeyri-məhsuldar və sərbəst seçilən məşğulluq

560 Muzdlu işçilər o işçilərə deyilir ki

- miqrantlar
- gömrük rüsumu ödəyən əcnəbi işçilər
- sərhəddi keçən işçilər müqavilə bağladıqda
- əmək fəaliyyətinin şəraiti haqqında müəssisə rəhbərinin yazılı və ya şifahi razılığı
- əcnəbilər

561 Neçə məşğulluq statusu fərqləndirilir?

- 1.0
- 3.0
- 4.0
- 5.0
- 2.0

562 Azərbaycan Respublikasının məşğul əhalisidir

- tələbələr
- üzürlü səbəbdən işdə olmayanlar (məzuniyyət, xəstəlik və s.
- əmək qabiliyyətli əyani tələblər
- əyani tələbələr (əmək qabiliyyətli, üzürlü səbəbdən işdə olmayanlar, mülki-hüquqi müqavilə ilə işləyənlər
- mülki-hüquqi müqavilə ilə işləyən işçilər

563 Azərbaycan Respublikasında məşğul əhali sayılır

- hərbi xidmətçilər
- özlərini sərbəst işlə təmin edənlər
- əmək müqaviləsi olmayanlar
- əmək müqaviləsi ilə işləyənlər
- əmək haqqı ödənilən ictimai işçilər

564 «Əhalinin məşğulluğu haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir

- 2005-ci ildə
- 2001-ci ildə
- 1990-cı ildə
- 2010-cu ildə
- 2009-cu ildə

565 Əmək bazarının infrastrukturu

- firma və müəssisələrin kadr xidməti
- məşğulluqla məşğul olan qeyri-dövlət müəssisələri
- dövlət müəssisələri
- ictimai təşkilat və fondlar
- əmək birjası

566 Əmək bazarının konyukturudur

- əmək qabiliyyətli əhali
- əcnəbi işçilərin sayı
- işsiz əhalinin sayı
- məşğul əhalinin sayı
- əmək bazarının bütün strukturları arasında tələblə təklifin nisbəti

567 Əmək bazarının əsas subyektləridir

- brokerlər

- mızdlu işçilər
- işə gütürənlər
- işəgütürənlər və mızdlu işçilər
- vasitəçilər

568 Əmək bazarının əsas elementləri

- Əmək bazarının infrastrukturu
- Əmək bazarında subyektlər arasında əlaqələrin tənzimlənməsi
- Fond birjaları
- Əmək bazarının subyektləri
- Əhalinin məşğulluq xidməti

569 Əmək bazarının əsas tərkib hissəsi

- əmək birjaları
- iqtisadiyyatın mızdlu işçi qüvvəsinə olan tələbin məcmusu
- bütün mızdlu işçi qüvvəsini əhatə edən təklifin məcmusu
- iqtisadiyyatın mızdlu işçi qüvvəsinə olan tələb və təklifin məcmusu
- məşğulluq proqramı üçün mızdlu işçi qüvvəsi

570 Sazişlərin yüksək səviyyədə fərdiləşdirilməsi

- tərkibi deyil
- əmək bazarının əsas prinsipi ola bilməz
- tərkibidir
- əmək bazarının əsas prinsiplərindəndir
- əmək birjasının əsas prinsipidir

571 Böyük həcmdə institutsional strukturların xüsusi növü

- tərkibi deyil
- əmək bazarının əsas prinsipi ola bilməz
- əmək birjasının əsas prinsipidir
- əmək bazarının əsas prinsiplərindəndir
- tərkibidir

572 Sazişlərin pula nəğd olmayan hesablaşmaları

- tərkibi deyil
- əmək bazarının əsas prinsipi ola bilməz
- əmək birjasının əsas prinsipidir
- əmək bazarının əsas prinsiplərindəndir
- tərkibidir

573 Alıcı və satıcı təmasının uzun müddətli olması

- tərkibi deyil
- əmək bazarının əsas prinsipi ola bilməz
- əmək birjasının əsas prinsipidir
- əmək bazarının əsas prinsiplərindəndir
- tərkibidir

574 İş qüvvəsinin ayrılmaz hüququ

- tərkibi deyil
- əmək bazarının əsas prinsipi ola bilməz
- əmək birjasının əsas prinsipidir
- əmək bazarının əsas prinsiplərindəndir

tərki biddir

575 Əmək bazarının fəaliyyət göstərməsi üçün vacib olan elementlərin sayı

- 9.0  
 4.0  
 3.0  
 5.0  
 7.0

576 Müəssisənin mövqeyi baxımından əməkdaşların qarşılıqlı münasibəti

- tərki biddir deyil  
 vacib olmayan şərtlərdəndir  
 əmək birjasının məzmunudur  
 əmək bazarının fəaliyyət göstərməsi üçün prinsipial vəziyyət  
 tərki biddir

577 Müxtəlif sosial-iqtisadi maraqların kəsişməsi əmək bazarının fəaliyyətinin

- tərki biddir deyil  
 əmək birjasının məzmunudur  
 vacib olmayan şərtlərdəndir  
 əmək bazarının fəaliyyət göstərməsi üçün prinsipial vəziyyət  
 tərki biddir

578 Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif arasında iqtisadi münasibətlərin məcmusu

- ziddiyətlidir  
 əmək birjasının məzmunudur  
 vacib olmayan şərtlərdəndir  
 əmək bazarının fəaliyyət göstərməsi üçün prinsipial vəziyyət  
 əmək bazarının konyukturu

579 Əmək bazarının fəaliyyət göstərməsində neçə prinsipial vəziyyət qeyd olunur

- 3.0  
 6.0  
 7.0  
 4.0  
 8.0

580 İşsizliyin hansı növləri var?

- məcburi işsizlik  
 struktur işsizlik  
 friksion işsizlik  
 birinci üç variant doğrudur  
 tsiklik işsizlik

581 İşsizliyin mahiyyəti nədən ibarətdir?

- rüsum ödəmək  
 müvəqqəti iş yeri  
 işləmək işləməyən vətəndaşlar məcmusu  
 əmək qabiliyyətli əhəlinin iş tapa bilməməsi  
 işsizliyə görə müavinət almaq

582 Mövsümi məşğulluq nədir?

- qeyri-sabit iş yeri
- mövsümi iş yerlərinin açılması
- il ərzində eyni dərəcədə gərginliklə işləyən iş yeri
- il ərzində eyni dərəcədə gərginliklə işləməyən mövsümi iş yeri
- sabit iş yeri

583 Müvəqqəti məşğulluq nədir?

- əlavə məsrəflər
- əlavə gəlir əldə etmək
- daimi iş yerinə sahib olmaq
- müvəqqəti kontraktlar üzrə və ya podrat şərtlərlə işləmək
- yeni iş yerləri açmaq

584 Məşğulluğun hansı növlərini fərqləndirirlər?

- əhalinin sosial müdafiəsi
- rasionallıq
- məhsuldar
- məhsuldar, rasionallıq, səmərəlilik
- səmərəlilik

585 Məşğulluq nədir?

- vakansiya yerləri
- qazanc gətirməyən ictimai işlərlə məşğul olmasıdır
- vətəndaşların qazanc gətirən bütün növ işlə məşğul olmasıdır
- vətəndaşların qanunvericiliyinə zidd olmayan və qazanc gətirən hər hansı fəaliyyətidir
- işsizliyin aradan qaldırılması

586 Kamillik dərəcəsinə və səviyyəsinə görə bazarlar neçə yerə ayrılır?

- sağlam rəqabət bazarı
- kölgəli bazar
- natamam bazar
- natamam, kölgəli və tənzimlənən bazar
- tənzimlənən bazar

587 Daxili əmək bazarı:

- struktur bölmələr
- işsizliyin ləğv edilməsi ilə əlaqədar regionlararası fəaliyyəti əhatə edən əmək bazarıdır
- hər hansı peşə üzrə işçi qüvvəsinin bir müəssisədən digərinə keçməsidir
- bir müəssisə daxilində işçilərin bir vəzifədən digərinə keçməsi ilə əlaqədar meydana gəlir
- sərbəst iş yerlərinin uçotudur

588 Beynəlxalq əmək bazarı nədir?

- milli bazarı əhatə edir
- regionları əhatə edir
- ölkə daxilini əhatə edir
- müxtəlif ölkə və qitələri əhatə edir
- işçi qüvvəsinə tələb və təklifi proqnozlaşdırmaq

589 Məkan ölçüsündən, inzibati ərazi çərçivəsindən asılı olaraq əmək bazarının növləri hansılardır?

- milli
- daxili, xarici
- milli, beynəlxalq



- milli, yerli, beynəlxalq
- regional

590 Əmək bazarının neçə növü var?

- regional əmək bazarı
- daxili əmək bazarı
- xarici əmək bazarı
- xarici və daxili əmək bazarı
- beynəlxalq, milli və regional

591 Əmək bazarı nədir?

- qeyri-məşğulluq xidməti
- əmək bazarı-işçi qüvvəsi deyil, göstərilən xidmətdir
- əmək bazarı-işçi qüvvəsidir
- əmək bazarı-minlərlə işçilərin və işə götürülənlərin öz arasında görüşdüyü və qarşılıqlı fəaliyyət göstərdiyi mürəkkəb sosial-iqtisadi hadisədir
- məşğulluq xidmətinin formasıdır

592 Vergi fəaliyyətinin hüquqi tərəfi öz əksini tapır:

- vergi məəcəlləsində
- konstitusiyada
- əsas qanunda
- büdcədə
- mülki məəcəllədə

593 Hüquqi şəxslər üçün verginin növü

- lisenziya yığımları
- aksiz
- reklam işlərinə görə vergi
- birja yığımları
- torpaq vergisi

594 Cəlb olunma mənbəyinə görə vergilərin təsnifatı

- vərəsə və bağışlamadan vergilər
- əmək haqqından vergilər
- əmək haqqından vergilər, dividenddən vergilər, resurs ödəmələri
- dividenddən vergilər
- resurs ödəmələri

595 Formalaşma mexanizminə görə verginin təsnifatı

- dolaylı vergilər
- vərəsəlik və bağışlamadan vergilər
- idxaldan vergilər
- birbaşa və dolaylı vergilər
- birbaşa vergilər

596 Vergi tutumunun obyektinə görə vergi təsnifləşdirilə bilər

- bağışlamadan vergilər
- gəlirdən vergilər
- idxaldan vergilər
- əmlakdan vergilər
- vərəsəlik vergilər

597 Vergi bir neçə əlamətlər üzrə təsnifləşdirilə bilər ki, vergi tutumunun subyektinə görə təsnifləşdirilir

- ixracdan vergilər
- vərəsəlik və ya bağışlamadan vergilər
- hüquqi və fiziki şəxslərdən vergilər
- gəlirdən vergilər
- idxaldan vergilər

598 O vergilər regional vergilər adlarını ki, fiziki şəxslərin əmlakının hissəsi yerli büdcəyə yönəldilir

- 2/3 hissə
- yarısı
- 0.8
- 0.6
- 1/3 hissə

599 Dövlət büdcəsinin formalaşmasında normativlər təsdiq olunur

- 3 illik
- 5 illik
- hər rüb
- hər ay
- illik

600 Aksizlər, əlavə dəyər vergisi, fiziki şəxslərdən gəlir vergisi, büdcələr arasında asılı olaraq bölünür

- regionların sabitliyindən
- ayrı-ayrı ərazilərin maliyyə imkanları və faiz hesablamalarının dəyişməsindən
- ayrı-ayrı ərazilərin maliyyə vəziyyəti və onun həcmindən
- regionların inkişafından
- vəziyyətdən, yəni ayrı-ayrı ərazilərin maliyyə imkanlarından və faiz hesablamalarından

601 «Azərbaycan Respublikasında vergi sisteminin əsasları haqqında» qanunda müəssisə, təşkilat və fiziki şəxslər haqqında üç səviyyəli sistem müəyyənləşdirilmişdir

- aksizlər
- yerli vergilər, yəni şəhər və yaşayış məntəqələrinin vergisi
- dövlət vergisi, muxtar respublika və vilayət vergiləri, yerli vergilər, yəni şəhər və yaşayış məntəqələrinin vergisi
- dövlət vergisi
- muxtar respublika və vilayət vergiləri

602 Vergi ödəyicilərinin vəzifəsidir

- vergi orqanlarına lazımı sənədləri təqdim etmək
- mühasibat uçotu aparmaq, maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı
- yalnız maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı vergi orqanlarına təqdim etmək
- vergi orqanlarının yoxlaması nəticəsində qeyd olunan məbləğin mühasibatlıqda hesabatını aparmaq və düzəliş etmək
- maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı

603 Qanunvericiliklə müəyyən olunmuş qaydada vergidə müəyyən güzəştlər ola bilər

- müəyyən kateqoriyadan olan ödəyicilərin olması
- vergi obyektinin minimum olması
- vergi obyektinin maksimum olması
- vergi dərəcələrinin aşağı olması
- vergi obyekt elementlərinin müəyyən həddi aşmaması

604 Nəzərdə tutulur ki, eyni obyekt cəlb oluna bilər

- vergilərə
- eyni fəaliyyət növü vergi ödənilən dövrdə bir dəfə
- vergi ödənilən müxtəlif dövrlərdə ayrı-ayrı fəaliyyət növləri bir dəfə
- bir fəaliyyət növü bir neçə dəfə
- ayrı-ayrı fəaliyyət növləri bir neçə dəfə

605 Vergi tutulan obyektlərə aiddir:

- hüquqi və fiziki şəxslərin əmlakı və digər obyektlər
- gəlirlər (mənfəət, müəyyən malların dəyəri
- iş və xidmətlər, digər obyektlər
- vergi ödəyənlərin ayrı-ayrı fəaliyyət növləri
- qiymətli kağızlarla əməliyyat və təbii ehtiyatlardan istifadə

606 «Digər ödəmələr» dedikdə, dövlət büdcədən kənar fondlarına ödəmələr başa düşülür

- Yol və ərazi fondları
- Pensiya fondu, tibbi sığorta fondu
- Tibbi sığorta fondu
- Məşğulluq fondu
- Sosial sığorta fondu

607 Vergi qanunvericiliyi müəyyən edir

- vergiləri
- rüsumları və digər vacib ödəmələri
- taarifləri
- vergi sistemi quruculuğu prinsiplərini
- rüsumları

608 Büdcənin gəlir hissəsi növbəti göstəricilərdən asılıdır:

- vergi bazasının artımı
- vergi bazasının artımı, ölkənin vergi sistemi, dövlət vergi xidmətinin effektiv təşkili
- qanunvericilikdən
- dövlət vergi xidmətinin effektiv təşkili
- ölkənin vergi sistemi

609 Büdcənin formalaşmasının əsas səbəbidir

- yalnız vergilər
- yalnız ödəmələr
- gömrük yığımları
- mənfəətdən ödəmələr
- vergi yığımları və ödəmələr

610 Dövlət quruluşunun inkişafı və dəyişdirilməsi

- həmişə xərclərin azaldılması ilə müşayiət olunur
- həmişə vergi sisteminin dəyişməsi ilə müşayiət olunur
- istehsal xərclərinin azaldılmasına səbəb olmur
- istehsal xərclərinin azaldılmasına səbəb olur
- həmişə vergi sisteminin dəyişdirilməsi ilə müşayiət olunmur

611 Vergi

- ictimai münasibətlər sistemi
- dövlətin yarandığı dövrdən cəmiyyətdə iqtisadi münasibətlərin mühüm hissəsi
- dövlətin yarandığı dövrdən cəmiyyətdə iqtisadi münasibətlərin formalaşması

- cəmiyyətdə iqtisadi münasibətlər sferası
- iqtisadi münasibətlər sistemi

612 İqtisadi münasibətlərin tənzimlənməsində dövlətin əsas aləti

- daxili ticarət
- vergi
- sosial
- miqrasiya
- xarici ticarət

613 İdxal-ixrac əməliyyatlarını stimullaşdırmaq məqsədilə hansı strategiyalardan istifadə olunur?

- sərbəst ticarət
- məhdudiyət
- az tapılan mallar bazarının doldurulması
- ixrac yönümlü istehsal
- proteksionist, sərbəst ticarət

614 Aksiz vergisinə cəlb edilən məhsul növləri:

- yüngül sənaye məhsullarına
- bütün istehlak məhsullarına
- siqaret, spirtli içkilərə
- qida məhsullarına
- kənd təsərrüfatına

615 Aksiz nədir?

- kəsmək, uçota almaq
- istifadəsi zərərli məhsullara qadağa qoymaq
- uçotdan silmək
- yerli məhsulları stimullaşdırmaq
- onlara nəzarət etmək

616 Əlavə dəyər vergisinin obyektləri:

- əcnəbi hüquqi və fiziki şəxslərdən tutulan vergilər
- istehsal edilmiş məhsulun həcmindən onun istehsalına sərf edilmiş xammal, materialın dəyərinin sərfəzər edilməsi
- hüquqi şəxslərdən tutulan vergilər
- fiziki şəxslərdən tutulan vergilər
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının qeydiyyatından tutulan vergilər

617 Vergi tutma sisteminin növləri:

- artan məhsuldarlığa görə vergi
- mütənasib
- qeyri-mütənasib
- progressiv
- regressiv

618 Verginin funksiyaları hansılardır?

- stimullaşdırıcı
- bölüşdürücü
- tənzimləyici
- həvəsləndirici
- nəzarətedici

619 Verginin növləri:

- aksiz vergisi
- mənfəət vergisi
- torpaq vergisi
- əlavə dəyər vergisi
- əmlak vergisi

620 Vergi nədir?

- ölkənin iqtisadi həyatına təsir göstərən mühüm vasitə
- hüquqi və fiziki şəxslərdən dövlət büdcəsinə məcburi tutulan tədiyyə
- rüsumların toplanması
- ölkənin maliyyə bazarını formalaşdıran institut
- iş fəaliyyəti nəticəsində gəlirdən verilən müəyyən məbləğdir

621 Gömrük rüsumları formalaşdırır:

- tədiyyə balansını
- rayon büdcəsinə
- yerli büdcəni
- dövlət büdcəsinə
- bələdiyyə büdcəsinə

622 Risklərə nəzarət firmaları:

- riskdən qaçmaq
- riski sığortalamaq
- itkilərin qarşısını almaq
- itkiləri minimuma endirmək
- risk haqqında xəbər vermək

623 Sığortanın ən çox işlənən növləri:

- avtomobil sığortası
- yanğından sığorta
- tikintidə işçilərin sığortalanması
- kommersiya və təsərrüfat risklərindən sığortalanma
- əmlakın və bədbəxt hadisələrdən sığortalanma

624 Məsələnin optimal həlli üçün olmalıdır

- layihənin nəticələrinin əldə olunmasını təmin etmək
- riskin aşağı həddini təmin etmək
- istehsal şərtlərini razılaşdırmaq
- satış şərtlərini razılaşdırmaq
- növbəti iş üçün əlverişli və gərəkli olmaq

625 Sığortalanarkən riskin səviyyəsi

- artır
- sifıra bərabərdir
- minimum olur
- tədricən artır
- maksimum həddə çatır

626 Risklə bağlı olan bəzi hallar:

- əzmkarlıq

- sığortalanmaq, avantürizm
- sığortalanmaq
- avantürizm
- yalnız sığortalanmaq

627 Qərar qəbul edən şəxs riskdən qorunmaq üçün fərdi xüsusiyyətlərə malik olmalıdır

- eqoizm
- düşüncə tərzinin orijinal olması
- sərbəstlik
- həyəcanın səviyyəsi
- aqressivlik

628 Qərar qəbul edilərkən riskin olmaması üçün sahibkar və kommertsant nəzərə almalıdır

- obyektiv amilləri
- obyektiv amilləri, subyektiv amilləri
- xüsusi amilləri
- sosial amilləri
- subyektiv amilləri

629 Sahibkarlıq və kommertiya riskinin əhəmiyyətli dərəcədə azaldılmasının üsuludur

- biznes – planın dəqiq işlənməsi
- biznes – planın dəqiq işlənməsi, proqnozlaşdırma
- biznes planın hazırlanması
- biznes – planın təsdiq olunması
- proqnozlaşdırma

630 Özünü sığortalama o halda məqsədyönlüdür ki

- itkinin baş vermə ehtimalı həddən artıq azdır
- sığorta olunan əmlak biznesin ümumi göstəricilərində nəzərə çarpacaq dərəcədə deyil
- itgilər qorunur
- sığorta olunan əmlak biznesin ümumi göstəricilərində nəzərə çarpacaq dərəcədə deyil, itkinin baş vermə ehtimalı həddən artıq azdır, firma böyük həcmdə eyni tipli əmlaka malikdir
- firma böyük həcmdə eyni tipli əmlaka malikdir

631 Riskin sığortalanasından asılı olaraq icra olunan layihələrin həyata keçirilməsində riskin tipləri vardır

- 2.0
- 3.0
- 6.0
- 5.0
- 4.0

632 Risklər əsas növlərə bölünür:

- bazar
- maliyyə (kredit)
- istehsal
- investisiya
- kommertiya

633 Riskin azaldılmasının əsas vasitəsi

- gəlirin artması
- bazar konyukturunun inkişaf meyillərini proqnozlaşdırmaq, hər hansı mal və xidmətlərə tələbi müəyyən etmək
- layihənin işlənməsinə səriştəli tərəfdaşların və məsləhətçilərin cəlb edilməsi

- yarana biləcək problemin dərinədən öyrənilməsi
- layihə iştirakçıları arasında riski bölmək

634 Riskin xarakterik xüsusiyyətləri:

- uğurun gözlənilməsi
- qeyri-müəyyənlik
- konkretlik
- gözlənilməzlik
- inamsızlıq

635 İnformasiyanın qəbulundan asılı olaraq müxtəlif mənbələr mövcuddur:

- statistik
- əmr
- normativ
- köməkçi
- analitik

636 Rusiyada mərkəzi televiziya reklamının 1 dəqiqəsi təqribən min dollar civarındadır

- 4-45
- 3-40
- 6-35
- 1-20
- 2-30

637 ABŞ-da televiziya reklamının 1 dəqiqəsi təqribən min dollardır

- 200.0
- 100.0
- 40.0
- 50.0
- 150.0

638 Reklam agentliyi əsas funksiyaları yerinə yetirməyi öz üzərinə götürür

- tipografiya, studiya, reklam kombinatları, ştatdankənar mütəxəssislərlə əməkdaşlıq
- KİV-lə əlaqələrin qurulması
- hesabatların tərtibatı
- sifarişlərin reklam verənlərdən qəbul edilib reklam məhsulunun hazırlanması
- hesabatların hazırlanması

639 Reklamçıların əsas funksiyasıdır:

- ilkin materialların hazırlanması
- reklam obyektinin müəyyən edilməsi
- informasiyanın reklam agentliyinə verilməsi
- seçilmiş obyektin reklam edilməsi xüsusiyyətlərinin müəyyən edilməsi
- reklam xərclərinin planlaşdırılması

640 Müasir dövrdə reklam fəaliyyətinin fəallaşması və yüksəlməsi üçün əsas tədbirlər mərhələsidir

- unifikasiya edilmiş işlərin hazırlanması
- reklama daha çox ehtiyacı olan malların müəyyən edilməsi
- marketing yanaşmanın tətbiqi
- reklam məhsullarının hazırlanması üçün müəssisənin firma üslubunun yaradılması
- müasir reklam-qrafik məsələlərin, yüksək bədii işlərin hazırlanması

641 Reklamın təsiri nəticəsində bazar...

- daha aydın olur
- pul gəlirləri müxtəlif olan alıcılar üçün əlverişli olur
- qorunur
- eyni zövqlü və eyni imkanlı alıcılar üçün əlverişsiz olur
- müxtəlif zövqlü insanlar üçün əlverişli olur

642 Çoxları belə hesab edir ki, reklam...

- yalnız incəsənətdir
- yalnız biznesdir
- ticarətin bir növüdür
- öz növbəsində həm biznes, həm də incəsənətdir
- yaradıcılıq işidir

643 «Reklam» sözü hansı dildə yaranmışdır?

- italyan
- latın
- yunan
- rus
- alman

644 Reklamın informasiya vasitələrinə hansılar aiddir?

- jurnal
- radio, jurnal
- qəzet, TV
- internet
- birbaşa poçtla göndərmə

645 Maliyyələşmə mənbələrinə görə reklamın təsnifatı

- şaquli
- ümummilli, yerli, kooperativ
- yerli, müştərək
- kooperativ
- üfüqi və şaquli

646 Reklam agentliklərinin seçilməsi meyarları

- integrativ əlaqələr
- inkişaf, təcrübə
- satış konsepsiyası
- marketinq konsepsiyası
- işçi qüvvəsinin peşəkarlıq səviyyəsi

647 Ümumdünya bankı ... ildə Ali Audit təşkilatı «Maliyyə hesabatları, audit və uçot üzrə rəhbərlik» müəssisəsinin təsis etmişdir

- 1991.0
- 1992.0
- 1997.0
- 1995.0
- 1996.0

648 Bizim eramın ... əsrində ikili mühasibat yazıları meydana gəlmişdir



- 15.0
- 14.0
- 10.0
- 11.0
- 16.0

649 Eramızdan ... əsr əvvəl Roma bank işçiləri nəzarət orqanlarını yaratmışdır

- 7.0
- 6.0
- 3.0
- 5.0
- 4.0

650 ... ildən başlayaraq Çində dövlət nəzarəti yaradılmışdır

- 1960.0
- 1949.0
- 1941.0
- 1948.0
- 1950.0

651 Qədim Çin yazılarında göstərilir ki, eramızdan ... il əvvəl baş audit vəzifələri fəaliyyət göstərmişdir

- 500.0
- 700.0
- 900.0
- 800.0
- 600.0

652 Auditorun etik normalarına hansı xüsusiyyətlər aiddir?

- obyektivlik
- subyektivlik
- səriştəlilik
- xoşməramlılıq
- prinsipiallıq

653 Fəaliyyət xarakterinə görə auditor firmalarının hansı növləri var?

- məcburi, universal
- daxili, xarici
- daxili
- universal, ixtisaslaşmış
- təşəbbüskar, daxili

654 Əsas audit növləri hansılardır?

- daxili
- xarici, daxili, transmilli, məcburi, təşəbbüskar
- daxili, transmilli
- məcburi
- transmilli

655 Auditorun başlıca məqsədi:

- maliyyə nəticələrinin uçotunu aparmaq
- hesablama aparmaq
- auditasiya olunan obyekt haqqında real və dəqiq məlumatlar əldə etmək

- müəssisələrin fəaliyyətinə maliyyə nəzarəti aparmaq
- müəssisənin ümumi fəaliyyətinə nəzarət etmək

656 Auditin növləri:

- pul məsrəflərinin auditi
- təsis sənədlərinin, nizamnamə kapitalının uçotunun auditi
- pul sənədlərinin auditi
- əsas vəsaitlər, qeyri-maddi aktivlər və istehsal ehtiyatlarının auditi
- istehsal müəssisələri və hazır məhsul satışının auditi

657 Audit xidmətlərinin növləri:

- mövcud uçot sisteminin təkmilləşdirilməsi
- uçotun aparılması
- smetanın tərtibi
- mühasibat-maliyyə hesabatının tərtibi
- məsləhət xidməti, mühasibat heyətinin öyrədilməsi

658 Potensial çətinliklərin yarandığı hallarda məsləhətçi uğurlu kompaniyalara müraciət edə bilər

- biznesin yeni fəaliyyət sahələrinin tapılması üçün
- servis xidmətləri üçün
- müştəri üçün yeni xidmətlərin keyfiyyətinin artırılması üçün
- insanların motivasiyasında eksperimentlərin aparılması üçün
- xarici tərəfdaşlarla birgə müəssisələrin yaradılmasında

659 Tapşırığın təkmilləşdirilməsinə aiddir:

- demokratik
- yalnız təsərrüfat fəaliyyəti üçün idarəetmə elementləri
- yalnız istehsal nəzarət üçün elementlər
- inzibati metodlar
- idarəetmə elementləri, təsərrüfat fəaliyyətinin təhlili metodları, xərclərin səviyyəsinə nəzarət və mühasibat uçotunun təşkili

660 Müştəri vəziyyətdən asılı olaraq məsləhətçidən xahiş edə bilər

- kreditin alınmasına təsir
- tamamilə yeni vəziyyətin yaradılması
- vəziyyətin düzəldilməsi, hazırkı vəziyyətin dəyişdirilməsi, tamamilə yeni vəziyyətin yaradılması
- vəziyyətin düzəldilməsi
- hazırkı vəziyyətin dəyişdirilməsi

661 Mütəxəssis-məsləhətçi funksiyasının yerinə yetirilməsi çərçivəsində yeni işlər görülür

- eksperiment
- maddi problemlər üzrə məsələlərlə tanışlıq
- konkret tapşırıqların bütün aspektlər üzrə düzgün qoyulması
- təcrübə sahəsində vərdişlərin bölüşdürülməsi
- konkret variantların tapılması üzrə diaqnostik işlər

662 Təcrübədə son illər yeni konsaltinq xidməti növləri yaranmışdır

- yeni kommunikasiyaların işlənməsində
- injiniring sahəsində
- sosial monitorinqdə
- müasir texnologiyaların işlənməsi və tətbiqi sahəsində
- iqtisadi monitorinqdə

663 Avropada məlumat-göstərici məsləhətçilər 8 əsas qrup üzrə ... növdə xidmət göstərir

- 40.0
- 84.0
- 90.0
- 60.0
- 70.0

664 Təcrübədə məsləhətçidir

- yalnız xarici məsləhətçi
- daxili və xarici məsləhətçilər
- ekspert məsləhətçi
- xüsusi məsləhətçi
- yalnız daxili məsləhətçi

665 Konsaltinq nədir?

- elm
- elm və incəsənət
- yalnız incəsənət
- yalnız elm
- incəsənət

666 İlk dəfə idarəetmə üzrə ixtisaslaşdırılmış konsaltinq şirkəti ... əsrdə yaradılmışdır

- XVII
- XVI
- XIV
- XIX
- XVIII

667 Konsaltinq fəaliyyətinin həyata keçirilməsi mexanizmi

- nəticə
- hazırlıq
- gəlirlilik
- fəaliyyətin planlaşdırılması
- tətbiq

668 Konsaltinq xidməti növləri hansılardır?

- istehsal texnologiyası
- kadrların idarə edilməsi
- ümumi idarəetmə
- informasiya texnologiyası
- maliyyə işləri üzrə idarəetmə

669 Konsaltinqin növləri hansılardır?

- tədris
- ekspert
- injiniring
- proses
- öyrədici

670 Konsaltinq təşkilatlarının əsas funksiyaları:

- reklamın qiymətləndirilməsi

- menecment
- marketinq
- innovasiyanın idarə edilməsi
- məhsulların rəqabətə davamlılığı

671 Güzəştlər əsasən ... qruplara bölünür

- 2.0
- 6.0
- 5.0
- 3.0
- 4.0

672 Offşor zonalarının fəaliyyətini mütəxəssislər qiymətləndirir

- kafi
- ikili
- müxtəlif fikirlər mövcuddur
- birmənalı
- müsbət

673 Qaydaya görə offşor biznesi mərkəzləşdirir

- trast fəaliyyətində bütün idxal əməliyyatlarında konsaltinq xidmətlərini
- bank və sığorta işlərini
- trast fəaliyyətində bütün ixrac əməliyyatlarında konsaltinq xidmətlərini
- dəniz gəmiçiliyini
- daşınmaz əmlakla əməliyyatlarını

674 Offşor mərkəzlərinin arasında maliyyə limanlarının sayı təqribən ...

- 80.0
- 70.0
- 50.0
- 60.0
- 75.0

675 Hazırkı dövrdə dünyada ... offşor mərkəzləri fəaliyyət göstərir

- 250.0
- 300.0
- 200.0
- 100.0
- 150.0

676 XX əsrin 90-cı illərində dünyada ... mindən artıq elmi parklar fəaliyyətdə olmuşdur

- 1.0
- 7.0
- 5.0
- 3.0
- 2.0

677 XX əsrin 80-ci illərindən başlayaraq elmi parkların yaradılmasına başlanmışdır

- Hindistan, Malaziya, Tailand və s.
- Almaniya və Avstriya
- Koreya və Yaponiya
- Çin və Türkiyə

Azərbaycanda

678 Texnoparklar daha çox yaradılmışdır

- Azərbaycanda  
 Almaniya və Avstriyada  
 ABŞ, Yaponiya və Rusiyada  
 Çin və Türkiyədə  
 ABŞ, Yaponiya və Çində

679 Azad ticarət zonalar bu ölkədə daha çox geniş inkişaf etmişdir

- Azərbaycan=  
 Rusiya  
 ABŞ  
 Fransa  
 Almaniya

680 Azad iqtisadi zonaların təsnifləşdirilməsində mərkəzi yer tutur

- kənd təsərrüfatı  
 sənaye emalı zonaları  
 elmi-tədqiqat işləri  
 tikinti zonaları  
 nəqliyyat

681 Sərbəst gömrük zonaları bu ölkələrdə daha çox inkişaf etmişdir

- Asiya ölkələrində  
 sənayecə inkişaf etmiş ölkələrdə  
 inkişaf etməkdə olan ölkələrdə  
 şimal ölkələrində  
 Afrika ölkələrində

682 Azad iqtisadi zonaların təşkilati-funksional quruluşu

- direktorlar şurası təsdiq edir  
 kifayət qədər fərqli  
 yekcins  
 kifayət qədər yekcins  
 sahibkarlar tərəfindən yaradılır

683 Azad iqtisadi zonaların yaradılmasında ... əsrdən başlayaraq sərbəst gömrük zonaları fəaliyyətə başlamışdır

- 15-16  
 17-18  
 14-15  
 18-19  
 16-17

684 Azad iqtisadi zonaların yaradılmasında qarşıda duran əsas məsələdir

- məşğulluğun artması  
 məşğulluğun artması, yeni təsərrüfatçılıq metodlarının yaradılması, idxal-ixrac əməliyyatlarının stimullaşdırılması  
 ixrac əməliyyatlarının stimullaşdırılması  
 idxal-ixrac əməliyyatlarının stimullaşdırılması  
 yeni təsərrüfatçılıq metodlarının yaradılması

685 Azad iqtisadi zonalar yaradılarkən ... məsələ həll olunmalıdır

- 4.0
- 5.0
- 2.0
- 3.0
- 6.0

686 Azad iqtisadi zonaların yaradılmasında əsas şərtidir:

- işçi qüvvəsinin ixtisaslaşmasının yüksəlməsi
- xarici kapitalın cəlb edilməsi
- mütərəqqi metodlar
- texnologiyalar
- sənayenin müasirləşməsi

687 Kvota konvensiyasına görə azad iqtisadi zonalar ... ildən sonra bir çox ölkələrdə geniş inkişaf etməyə başlamışdır

- 1975.0
- 1981.0
- 1973.0
- 1898.0
- 1989.0

688 Azad iqtisadi zonalar ... əsrin ikinci yarısından başlayaraq beynəlxalq iqtisadi münasibətlərin ayrılmaz hissəsinə çevrilmişdir

- XII
- XX
- X
- XIX
- XVIII

689 Azad iqtisadi zonaların yaradılmasının məqsədi:

- struktur islahatları aparmaq
- ölkədə xüsusi rejim yaratmaq
- gömrük nəzarətini sadələşdirmək
- xüsusi fəaliyyət göstərən sahələri yaratmaq
- ölkədə iqtisadi mühiti formalaşdırmaq